

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Ilham

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nº 165 (5637) 4 sentyabr 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır

İlham Əliyev: "Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır"



Müstəqil Azərbaycanın Naxçıvandan başlanan qurtuluş tarixi



6

Colpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü keçirilib



5

Prezident İlham Əliyevin Soçi səfəri Rusiya mətbuatının diqqət mərkəzindədir



4

"Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri ölkələrimizin münasibətlərini çox yüksək səviyyəyə çatdırıb"



6

Baş Prokurorluq: "Qanunsuz silahlı birləşmələrdə iştirak edən azərbaycanlıların əksəriyyəti orta təhsillidir"



8

Qida Təhlükəsizliyi Agentliyi yoluxucu heyvan xəstəlikləri ilə bağlı əhaliyə xəbərdarlıq edib



10

Ermənistən uçurumun KƏNARINDA



12

Düşərgədə İlgar Məmmədov xofu böyüyür



14

"Liverpul"un futbolcusu qələbə matçından sonra məscidə gedib



16

4 sentyabr 2018-ci il

Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır

İlham Əliyev: "Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır"

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin son 15 ildə həyata keçirdiyi uğurlu xarici siyaset ölkəmizin beynəlxalq münasibətlərində mühüm rol oynamış, xüsusən də, aparıcı qonşu dövlətlərlə əməkdaşlıq sahəsində yeni mərhələnin əsasını qoymuşdur. Bu baxımdan, respublikamızın tarixən bağlı olduğu Rusiya Federasiyası ilə münasibətlərdə əldə olunan nəticələr diqqəti cəlb edir. Dünya siyasetində xüsusi yeri və çəkisi olan Rusiya ilə çoxşaxəli əlaqələrin genişləndirilməsini vacib sayan Cənab Prezident İlham Əliyev bu yönündə bütün zəruri tədbirləri həyata keçirib və həmin siyaset bu gün də uğurla davam etdirilməkdədir. Bu faktor, bir daha belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri daim aktuallıq kəsb edir. Daha daqiq desək, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır.



Ümumiyyətlə, Azərbaycan və Rusiya presidentlərinin son illərdəki rəsmi və işgüzər səfərləri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığının daha da genişlənməsinə güclü təkan verib. Bu səfərlər zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mü-

badıləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanıb, yeni əməkdaşlıq tellərinin əsası qoyulub. Ən əsası, her bir səfər münasibətlərin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdəş olduğunu təsdiqləyib.

Bu gün istər Rusiya, istərsə de

Azərbaycan ictimai rəyində belə bir tezis formalılaşıb: Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm əlaqələr dövlətlərərəsi münasibətlərə xüsusi dinamizm verir. Əlbətə, bu reallıq hem də belə nəticəyə gəlməye zəmin yaradır ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər, eyni zamanda, strateji tərəfdəşlərin mü-

üzra davam etdiyini sübut etdi. Bu görüş, xüsusilə, son dövrlər Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında guya problemlərin olması ilə bağlı bəzi məkrili qüvvələrin məqsədli şəkildə yadıqları fikirlərin əsassızlığını bir daha təsdiqlədi və belə əsassız düşüncələri yerlə yeksan etdi.

Buna misal olaraq, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusyanın səylərini davam etdirəcəyi ilə bağlı bu ölkənin rəhbərliyi tərəfindən verilən bəyanatdır. Həmçinin, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı dair yol xəritələri əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək ki, həmin əməkdaşlıq ölkələrimiz arasındaki münasibətlərin daha da möhkəmlənməsinə xidmet edir. Məsələn, o da əbəs deyil ki, Rusiya idxlala görə Azərbaycan üçün bir nömrəli tərəfdəşdir və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Həmçinin, Rusiya və Azərbaycanın birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq. Artıq bu reallıq da öz təsdiqini tapmaqdadır. Buna misal kimi, cari ilde Şimal-Cənub Nəqliyyat Dehlizi ilə keçən ilə müqayisədə 100 dəfə çox yüklerin daşınmasını göstərə bilərik.

Eləcə də, Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığının böyük ənənələri var. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsində Rusiya hərbi sənayesinin məhsullarından istifadə edir.

Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır

İlham Əliyev: "Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır"

Əvvəli Səh. 2

Digər bir mühüm amil isə Azərbaycanda rus mədəniyyətinə, rus dilinə qayıçı ilə yanaşılma faktoru dur ki, bu amil digər post-sovet ölkələrində, yaxud MDB məkanında elə də nəzərə dəymir. Yeni tarixi bağlılıq və qarşılıqlı hörmət ölkələrimiz arasında yüksək səviyyədə inkişaf xətti tutmaqdə davam edir.

Rusiya Prezidenti Vladimir Putin: "Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq"

Ölkələrimiz arasında imzalanmış sənədlər və həmin imzalanmalar zamanı Rusiya və Azərbaycan prezidentlərinin verdikləri birge bəyanatlar da münasibətlərimizin ali dərəcədəki inkişafını sübuta yetirməkdədir. Məsələn, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin öz çıxışında bildirib ki, Rusiya və Azərbaycan möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır: "Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplerine əsaslanır. Əminəm ki, əsas idarələrin rəhbərlərinin və biznes nümayəndələrinin iştirak etdikləri bugünkü danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək. Azərbaycan Prezidenti ilə imzalanan Birgə Beyanat, həmçinin, hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi, məhz buna istiqamətlənib. İlk növbədə, əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını qeyd edirəm. Bu program sənədə ticarətin və qarşılıqlı sərmayelerin artırılması, nəqliyyat məşrutlarının yaradılması, eləcə də, humanitar qarşılıqlı fealiyyətin, o cümlədən, medəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə belə addalandırılan yol xəritələri daxildir".

Prezident Vladimir Putinin, xüsusilə, regional məsələlər, eləcə də, Dağlıq Qarabağ problemi ətrafinda da müzakirələr apardığını deməsi isə Rusyanın bu məsələdə həssas və ədaletli mövqə sergiləmək düşüncəsində olduğunu göstərə bilər: "Əlbəttə ki, biz bəyənəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi apardıq. Xüsüsən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq. Minsk Qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək".

Azərbaycan Prezidenti İlham Əliyev: "Biz ümidi edirik ki, münaqişənin nizamlanmasında Rusyanın səyləri davam edəcək"



Söz yox ki, mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də əhəmiyyətli mövzulara toxunaraq, ilk növbədə, ölkələrimiz arasındaki münasibətlərin yüksək heddə inkişaf etdiyini bəyan edib. Son üç ayda üç dəfə görüşdüklerini xatırladan dövlət başçımız qeyd edib ki, ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr çox möhkəm bazaya əsaslanan münasibətlərə dəkimiz verir: "Rusiya ile Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikiterəfli münasibətlərimizin bir çox aspektlərini, bəyənəlxalq problemləri ətraflı şəkilde müzakirə etdik. Vladimir Vladimiroviç bu gün bu barədə çox ətraflı danışdı".

Dövlət başçımız da regional təhlükəsizlik məsələsində, xüsusi, Dağlıq Qarabağ münaqişəsi ətrafında öz mühüm fikirlərini çatdırıb: "Qeyd etmək istərdim ki, bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə, uzun müddət davam edən və Azərbaycan xalqının böyük ixtirablarına gətirib çıxarılmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsəlesi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın bəyənəlxalq miqyasda tanılmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətine düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qaytımalarına imkan verir, həmçinin, bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirir. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümidi edirik ki, münaqişənin nizamlanmasında Rusyanın səyləri davam edəcək".

İqtisadi məsələlər, əmtəə dövriyyəsi, nəqliyyat, yükdaşımı, id-



xal və ixrac, herbi-texniki, humanitar, eləcə də, digər perspektivlər barədə də fikirlərini bildirən Cənab İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasında tam dəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. "Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır" deyə dövlət başçımız çıxışının sonunda qeyd edib.

Münasibətlərin gələcək inkişafına dair sistemli yanaşma mövcuddur

İmzalanmış saziş və memorandumlar da bütün bunların sırf təsdiqi olaraq göstərilə bilər - Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında 2024-cü il qədər əməkdaşlıq programı, Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı (5 "yol xəritəsi"), Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlığın inkişafı haqqında saziş, Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında memorandum, malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında daşınmaz əmlak hüququnun qeydiyyatı və kadastr fealiyyəti sahəsində əməkdaşlıq haqqında saziş, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında saziş, Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında elektrikötürəc xələri və boru kəməri nəqliyyatı ilə daşınan mallara gömrük nəzarəti haqqında saziş, Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş, Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında saziş, Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında memorandum, malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında

protokol, Rusiya Federasiyasından ixracın QPB Bank (SC) tərefindən dəstəklənməsi sahəsində layihələrin birgə həyata keçirilməsi çərçivəsində SOCAR, "RES" SC və QPB Bank (SC) arasında strateji əməkdaşlıq haqqında saziş, "QAZ Avtomobil zavodu" və "Azərməs" ASC arasında Azərbaycanda QAZ ticari avtomobilərinin yığım istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında saziş, Qoşa-daş blokunun və Xəzər Dənizinin dibinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının azsulu şimal hissəsinin neft və qaz potensialının birge araşdırılması haqqında saziş, "Rosneft" NŞ İSC və SOCAR Trading S.A. arasında müqavila, "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya" səhmdar cəmiyyəti və "Azə-


baycan Respublikası kiçik və orta sahibkarlığın inkişafı Agentliyi" publik hüquqi şəxsi arasında Qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində tədbirlərin həyata keçirilməsi üzrə Tədbirlər Planı ("yol xəritəsi") - mübələğəsiz deməyə əsas verir ki, Azərbaycan-Rusiya münasibətləri ildən-ile yüksəlir və inkişaf edir və bu münasibətlər açıq və səmimi xarakter daşıyır. Çünkü ölkələrimiz arasında bir çox məsələlərə dair konsensus mövcuddur. Ən əsasi münasibətlərin gələcək inkişafına dair sistemli yanaşma mövcuddur. Bütövlükde, prezidentlərin Soçi görüşü göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri sağlam məcrada inkişaf edir, iki dövlətin və onun xalqlarının iradesini eks etdirir. Bu mənada, Soçi görüşü bir daha Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi. Hər iki prezidentin görüşdə səsləndirdikləri fikirlərə də nəzər salsaq, görərik ki, dövlət başçıları bərabərhüquqlu münasibətlərdən razıdırlar və bunun gələcəkdə daha da güclənməsi ilə bağlı həmfikirdirlər.

RÖVŞƏN NURƏDDİN OĞLU

4 sentyabr 2018-ci il

"Qırğız Respublikası qardaş Azərbaycan ilə dostluq münasibətlərinin gələcək inkişafına çox böyük önəm verir"

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızistan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk-dilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün sentyabrin 2-də Qırğız Respublikasına səfərə gəlib. AZƏRTAC-in xüsusi müxbiri xəbər verir ki, Çolpon-Ata şəhərinin İssik-Kul bəylək hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Qırğız Respublikası Baş nazirinin birinci müavini Kubatbek Boronov və İssik-Kul vilayətinin qubernatoru Akilbek Osmonaliyev qarşıladılar.

Sentyabrin 3-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İl-

ham Əliyevin Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub. Prezidentlər görüşdə çıxış ediblər. Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov:

- Hörmətli İlham Heydər oğlu.

Sizi və nümayəndə heyətinin üzvlərini Qırğızistanın mirvarisi - İssik-Kulun sahilində səmimi qəlbən salamlayıram. Mən şadam ki, bu gün bize ölkələrimiz arasında əməkdaşlığın aktual məsələlərini müzakirə etmək üçün belə gözəl imkan yaranıb. Sizin bildiyiniz kimi, Qırğız Respublikası bizim ölkələrimiz arasında, qardaş Azərbaycan ilə qarşılıqlı etimad və hörmət əsasında dostluq münasibətlərinin gələcək inkişafına çox böyük önem verir. Biz həmişə dostlarımızla

məsələlərin bütün spektri üzrə məzmunlu səhbətə açıq və hazırlıq. Mən Sizi semimi qəlbən təbrik etmək istəyirəm. Bu il ölkənin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edir. Mən bu milli bayram münasibətlə Sizi təbrik edirəm və vaxt tapıb geldiyinize görə çox sağ olun.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

- Çox sağ olun, hörmətli cənab Prezident, dəvətə görə minnətdaram. Mən qardaş Qırğızistana, belə gözəl diyara səfər etmədən çox şadam. Siz dediyiniz kimi, İssik-Kul Qırğızistanın mirvarisidir. Düşünürəm ki, bu məkan bütün dünya üçün əhəmiyyətlidir. Bu, qırğızları və bu gözəl yerə gələnlərin hamisi-

nı sevindirən nadir təbii abidədir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin təşkili münasibətə Sizi təbrik etmək istərdim. Əminəm ki, bu, bizim birliyimizi, əməkdaşlığını təsdiq edən, həmçinin ikiterəflı münasibətlərimizi müzakirə etmək üçün yaxşı imkan yaradan əhəmiyyətli tədbirdir. Biz Qırğızistanla əməkdaşlığı mühüm əhəmiyyət veririk. Əməkdaşlığı bütün istiqamətlər üzrə - həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açılır. Əminəm ki, bizim bugünkü görüşümüz gələcəkdə də uğurla inkişaf edəcək münasibətlərimizə yeni təkan verəcək. Bir daha qonaqpərvərliyə görə sağ olun.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri bu ölkənin aparıcı mətbuat orqanlarının diqqət mərkəzindədir. AZERTAC xəbər verir ki, Rusyanın başlıca federal televiziya kanalları və aparıcı nəşrləri Azərbaycan liderinin qonşu ölkəyə səfərinin yekunlarını yüksək qiymətləndirirlər.

"Rossiyskaya qazeta" yazar ki, prezidentlərin Soçi görüşünün yekunlarına dair bir çox mühüm hökumətlərə, müəssisələrə, sənədlərə imzalanıb. Qəzet Vladimir Putinin fikirlərinə istinad edərək yazır: "Ölkələr arasında iqtisadi əlaqələr intensiv inkişaf edir. Ötən il əmtəə dövriyyəsi təxminən 35 faiz artaraq 2 milyard dollara çatıb. Daňışların yekunlarına dair iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə aid təsdiqlənmiş 5 "yol xəritəsi" əmtəə dövriyyəsinə daha da artırmağa, ineqrasiya əlaqələrini intensivləşdirməyə imkan verəcək.

"Rossiyskaya qazeta" yazar ki, Rusiya və Azərbaycan liderləri nəqliyyat infrastrukturunu sahəsində əməkdaşlıqla xüsusi önem veriblər. Prezidentlər "Şimal-Cənub" dəhlizini ən perspektivli layihə adlandırlıblar. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vəsaitəsilə Avropana yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək.

Qəzet Prezident İlham Əliyevin çıxışından sitat gətirərək yazar: "Azərbaycan da öz tərefindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il Şimal-Cənub nəqliyyat deh-

Prezident İlham Əliyevin Soçi səfəri Rusiya mətbuatının diqqət mərkəzindədir

Rossiyskaya gazeta

Путин и Алиев обсудили коридор "Север-Юг" и Нагорный Карабах

Путин назвал создание транспортного коридора "Север-Юг" одним из перспективных направлений сотрудничества России и Азербайджана. Мост на границе государств в рамках этого проекта достроят в 2019 году. Об этом российский лидер заявил по итогам переговоров с президентом Азербайджана Ильхамом Алиевым, которые состоялись в Сочи в субботу, 1 сентября.

Владимир Путин назвал востребование в будущем профессии

Специал уничтожки в Дагестане устроил стрельбу главврача бандгруппы

В Донецке убит Александр Захарченко

Власти Дании арестовали судно с 19 россиянами на борту

Для автомобилистов начало мотосезона всегда новый раздражющий фактор

В регионах

lizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınır. Bu, hələ başlanğıcdır, çünkü bu genişmiyəqsəli global layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimiz tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq".

"Rossiyskaya qazeta" prezidentlərin

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrinə də yer ayırb. Qəzet Prezident Vladimir Putinin ölkəsinin ATƏT-in Minsk gruppı çərçivəsində münaqişənin həllinə hərəkəli kömək göstərəcəyi barədə fiqirlərinə sitat gətirib.

Azərbaycan Prezidentinin iki ölkə ara-

sında hərbi-texniki əməkdaşlıq haqqında dedikləri de Rusiya oxucularına təqdim olunub. Azərbaycan Prezidenti deyib: "Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərefindən Rusiyadan alınmış hərbi təyinatlı mehsulların dəsti 5 milyard dolları keçir və bu göstərici artmağa möyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi mehsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır".

Soçi də Azərbaycan ilə Rusiya arasında imzalanan sənədlərdən bəhs edən "Kommersant" qəzeti yazar ki, iki ölkə arasında malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fealiyyət haqqında Protokol imzalanıb. Qəzet yazar: "Bundan əlavə Rusiya və Azərbaycan "Qoşadaş" bloku və Xəzərin dibinin Azərbaycana aid hissəsində Abşeron yarımadasının şimalında neft və qaz potensialının öyrənilməsi ilə birgə məşğul olacaqlar. "Rosneft" və SOCAR, habelə "Qaz Avtomobil Zavodu" QSC ilə "Azərməş" ASC arasında da müqavilələrin bağlanması "Kommersant" qəzeti yazılardında qeyd olunub. Sonda Prezident İlham Əliyevin rusiyalı həmkarını Azərbaycana səfərə dəvət etdiyi vurğulanıb.

4 sentyabr 2018-ci il

1 991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fəvqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Ulu Önder Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Elə 3 sentyabr 1991-ci ildən Ulu Önder Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilə missiyasına Naxçıvandan başladı.

Ulu Öndərin 1990-ci ilin ortalarında, çətin və vaxtlarda Naxçıvana qayıtmış bu Qədim Azərbaycan torpağını tehlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdıشا Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi və apardığı istiqlal mücadiləsi milli dırçılış prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilmesinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına getirib çıxardı. Eyni zamanda, Ümummilli Liderin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçkilərin keçirilməsi kampaniyası ilə bir vaxtda düşdü. Babek rayonunun əməkçiləri ilə görüşdə Ulu Önder Heydər Əliyevin 340 nömrəli Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığının namizədiyi irəli sürüldü və Ulu Öndər həm respublika parlamentinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçildi. Elə həmin il noyabrın 17-də Naxçıvan Ali Məclisinin I sessiyası keçirildi. Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək, Naxçıvan Muxtar Respublikası adlandırılmasından qərara alındı. Həmçinin, onu da vurğulamaq lazımdır ki, həmin sessiyada Dahi Öndər Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılmasından da, sadəcə, redakte karakterli düzəliş deyildi. Bu, dün-

3 sentyabr 1991-ci il

Müstəqil Azərbaycanın Naxçıvandan başlanan qurtuluş tarixi



yada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Eyni zamanda, həmin günü, Azərbaycanın dövlət rəmzi kimi, Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi yekdiliklə qəbul edildi və Ulu Öndər Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qarda ilk dəfə qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verildi.

Azərbaycan xalqının qan yadlarında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan MR Ali Məclisi tərəfindən verildi. Ulu Öndər Heydər Əliyev "1990-ci il yanvar ayında törədilmiş Bakı hadisələrinə si-

yasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib, Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Həmin gün Ali Məclisin binasının önünə toplanmış xalq külələrinin ciddi tələbi, muxtar respublika deputatlarının feallığı və Ulu Öndər Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qarda ilk dəfə qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verildi.

Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafında yeni tarixi mərhələnin əsasını qoysa

Ölkəmizin ictimai-siyasi həyatı və geləcəyi üçün daha mühüm bir hadisə 1992-ci il 21 noyabr tarixi oldu. Belə ki, müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Azərbaycanın geləcəyinə təhlükə qarşısında qaldığı, dövlətimizin təleyinin həll olunduğu bir dövrde yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son derecə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoysa. Güclü sosial bazası, gerçəklilikə esaslanan programı, ən önemlisi isə, Ulu Öndər Heydər Əliyev kimi Lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxmazı iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi. Bu, o günlər ididir ki, Azərbaycan siyasi burulğan-

lar məngənəsindən çıxa bilmirdi və antimilli qüvvələr ölkəmizə qarşı çirkin siyasi mübarizə aparırdılar. Belə bir vaxtda, xalq qəti əmin idi ki, ölkəni düşdürücü ağır siyasi böhrəndən çıxarmağın, torpaqların itirilməsi təhlükəsindən xilas etməyin yegane yolu Büyük Şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayğındadır. Ona görə də, vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yegane ümidi yeri kimi Möhtərəm Heydər Əliyev öz tutdu. Ulu Öndər 1993-cü il iyunun 15-də ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtmalı Azərbaycanı parçalanmaqdandırılaştı.

Ümummilli Lider Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirərək deyirdi: "Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini və milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamisində istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi və ümuməşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır".

Dahi siyasetçi bu ideyalarını öz əməli işi ilə reallığa çevirərək, qısa müddədə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun alılıyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan konstitusiyamız qəbul edildi, müasir idarəciliy sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu və iqtisadi tərəqqini şərtləndirən global laiyihələr reallaşdırıldı.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin istə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri işlədiyi, istərse də Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyət göstərdiyi illər ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövrü kimi yadda qalıbdır. Bu, Azərbaycanın xilası və inkişafı epoxasıdır.

RƏFIQƏ HÜSEYNÖVA

"Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri ölkələrimizin münasibətlərini çox yüksək səviyyəyə çatdırı"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri ölkələrimizin münasibətlərini çox yüksək qarşılıqlı etimad və faydalı əməkdaşlıq səviyyəsinə çatdırı. Rusiyalı məşhur politoloq Pavel Klaçkov bu fikri Azərbaycan dövləti başçısının sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfərinin və Prezident Vladimir Putinlə aparılmış danışıqların yekunlarını AZERTAC-a şərh edərkən söyləyib.

Pavel Klaçkov deyib: "Prezident İlham Əliyevin Rusiyaya səfəri göstərdi ki, ölkələrimiz arasındakı diplomatik əlaqələr çox yüksək səviyyədədir. Bu qarşılıqlı fəaliy-

yet həm ikitərəfli münasibətlərin, həm də daha ciddi beynəlxalq problemlərin geniş spektrini ehətədir. İndi, dünya nizamının formətinin dəyişdiriləcək olmalıdır ki, beynəlxalq siyasetdə bu qeyri-sabitlik dövrünü ən az itki ilə başa vursunlar. Bunun üçün müxtəlif istiqamətlər üzrə, o cümlədən təhlükəsizlik, hərbi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığı möhkəmləndirmək lazımdır. Səfər uğurlu keçdi və qarşıya qoymulmuş bütün hədəflərə nail olundu".

Ekspert Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayaraq deyib: "İki ölkə arasında əlaqələr uzunmüddətli və planlı xarakter daşıyır. Ticarət və neft-qaz sahələrində əməkdaşlığın müsbət nəticələri göz qabağındadır. Biz kənd tə-

sərrüfatı sahəsində əməkdaşlığın vacibliyini də başa düşürük. Rusiya bazarına Azərbaycanın çoxlu kənd təsərrüfatı məhsulları daxil olur.

İndi biz səmərəli nəqliyyat modellərini, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin yeni infrastruktur qovşaqlarının yaradılmasını da nizamlamalıq. Rusiya üçün Azərbaycanın geosiyasi əhəmiyyəti artır. Biz başa düşürük ki, Hindistana gedib çıxan bu nəqliyyat dəhlizi Rusiya üçün çox vacibdir.

Ümumiyyətlə, Azərbaycan ilə Rusiya arasında yaxşı münasibələr olmasına, bir sıra ölkələrin iqtisadi və təhlükəsizlik problemlərinin həlli mümkün deyil. Cənubi Qafqazda sabitliyin əsaslı edilməsi, bura da münaqışlı zonaların olmaması, münasibələrin keskinləşmə-



məsi Rusiyanın da maraqlarına uyğundur".

Rusiyalı politoloq deyib ki, Ermenistan-Azərbaycan Dağlıq Qarabağ münaqışəsinin nizamlanması Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi baxımından Rusiya üçün də zəruridir.

Pavel Klaçkov iqtisadi əmək-

daşlığın müxtəlif aspektlərinə toxunaraq qeyd edib ki, çoxlu sayda biznes layihəleri, xüsusən Taman bərə terminalının tikintisi laiyihəsi var. Rusiyalı ekspert iqtisadi əlaqələrin genişlənməsində Bakının rolunu vurğulayaraq deyib: "Burada iki yanaşmanın sintezi müshahide olunur. Biz təhlükəsizliyi təmin etmek üçün herbi-texniki əməkdaşlığı inkişaf etdiririk. Qarşılıqlı etimadın müəyyən səviyyəsinə çatandan sonra isə iqtisadiyyatı inkişaf etdiririk. Rusiya hesab edir ki, burada ardıcıl irəliləmək üçün çox böyük perspektivlər, geniş imkanlar var. Ölkələrimiz iqtisadiyyatın bir sıra sahələrində, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığı adımlı-addım genişləndirir, hər tərəfli düşünülmüş tədbirlər həyata keçirir".

Bəhruz Quliyev: "Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır"



"Bölge dövlətləri ilə qarşılıqlı maraqlara söykənen, bir çox sahələri ehətə edən və ölkəmizin inkişafına xidmet edən çoxşaxəli əlaqələrin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyaset konsepsiyasının əsas elementlərindəndir. Bu manada, regionun və bütövlükdə dünyanın böyük dövlətlərindən biri olan Rusiya ilə məhribən, səmimi, dostluq münasibətlərinin daim inkişaf etdirilməsinə rəsmi Bakı xüsusi diqqət ayırrı". Bunu "SOS" Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib. Bəhruz Quliyev bildirib ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır: "Son illərdə iki dövlət arasında siyasi, iqtisadi, hərb-i-texniki və humanitar sahələrdə əməkdaşlıq nəzərə çarpacaq dərəcədə fəallayıb. Dövlət başçılarının qarşılıqlı səfərləri isə Azərbaycan-Rusya münasibətlərinin sürətlənməsinə mü hüüm impuls verir. Təbii ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoğun sıx davam etdirilməsi iki dövlət arasında əlaqələrin inkişafına möhkəm zəmin yaradır. İki dövlətin rəhbərlərinin görüşləri və danışqları zamanı müəyyən edilən məqsədlər və əməkdaşlıq istiqamətləri müvafiq hökmətlərin, o cümlədən, iqtisadi idarəetmə orqanlarının fəaliyyətinin mözəmununu teyin edir".

"Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfəri zamanı, her iki dövlət başçısının bəyanatlarında bu mühüm məqamlar xüsusi olaraq vurğulanıb, prezidentlərin iştirakı ilə gələcək əlaqələrin daha da möhkəmləndirilməsinə hesablanan sənədlər imzalanıb." Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Tehranda OANA İcraiyyə Komitəsinin 43-cü iclasının rəsmi açılışı olub



Sentyabrın 3-də İran İslam Respublikasının paytaxtı Tehrən şəhərində Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 43-cü iclasının rəsmi açılış mərasimi keçirilib. AZERTAC-in xüsusi müxbiri xəber verir ki, iclasda İranın İRNA Dövlət Agentliyinin baş direktoru Seyid Ziya Haşemi, bu ölkənin mədəniyyət və islami irşad naziri Abbas Salehi, AZERTAC-in idarə Heyətinin sedri, OANA-nın prezidenti Aslan Aslanov və Bolqarıstanın BTA Agentliyinin baş direktoru, 2019-2022-ci illərdə Dünya Xəbər Agentlikləri Kongresinə sədrlik edəcək Maksim Minçev çıxış etdilər.

Sonra İcraiyyə Komitəsinin sessiyası işə başladı. Sessiyada Rusyanın TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mişaylov, baş direktorunun birinci müavini Mixail Qusman, Vyetnamın VNA Xəbər Agentliyinin baş direktoru Nguyen Duk Loi, Qətərin QNA Agentliyinin baş direktoru Yusif İbrahim Əl-Maliki, həmçinin Türkiyənin Anadolu, Cənubi Koreyanın Yonhap, Çinin Sinhua, Yaponiyanın Kyodo, Mongolustanın MONTSAME, Bəhreynin BNA, İndoneziyanın ANTARA və Malayziyanın Bernama agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Qurumun baş katibi Vüqar Seyidovun moderatorluğu ilə keçən işçi iclasda AZERTAC tərəfindən OANA-nın işinin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflər müzakirə edildi. Müzakirələr zamanı bir sıra agentliklər bu təkliflərin OANA-nın işinin səmərəliyini artıracağına əminliklərin bildirdilər, onların qəbul olunmasına razılıqlarını ifade etdilər.

Yonhap agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru xanım Kim Jinh-yung iclasda çıkış edərək OANA-nın Baş Assambleyasının 2019-cu il noyabrın 6-9-da Seul şəhərində keçirilməsi üçün ciddi hazırlanıq işlerinin aparıldığını dedi.

Tədbirdə, həmçinin İranın İRNA agentliyinin 2022-ci ildə OANA-ya prezidentliyi məsəlesi də müzakirə olundu. Bu təşəbbüs İcraiyyə Komitəsinin üzvləri tərəfindən qəbul olundu və səsə qoyulması üçün OANA-nın Baş Assambleyasına təqdim ediləcəyi bildirildi.

VNA agentliyinin baş direktoru Nguyen Duk Loi çıkış edərək dedi ki, Vyetnam hökuməti OANA İcraiyyə Komitəsinin 2019-cu il aprelin 18-21-də Hanoyda keçirilməsini təklif edir. Həmçinin Mongolustanın MONTSAME Milli Xəbər Agentliyinin OANA İcraiyyə Komitesine 2020-ci ildə ev sahibliyi etmək istədi, Türkiyənin Anadolu agentliyinin də belə tədbirin keçirilməsində maraqlı olduğu bildirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiya Federasiyasına səfəri zəngin programı, Azərbaycan və Rusiya prezidentlərinin görüşlərində müzakirə olunan məsələlərin geniş spektri iki dövlət arasında münasibətlərin inkişafı üçün yeni və daha dinamik bir döndərin başlangıcını nümayiş etdirir. Azərbaycan və Rusiya prezidentlərinin mətbuatə bayanatları da sübut edir ki, hər iki dövlətin başçısı münasibətlərin inkişafında, əməkdaşlığın ölkə həyatının bütün istiqamətləri üzrə genişləndirilməsində qərarlıdır.

Bu fikirləri AZERTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəsmi səfəri iki ölkə arasındaki münasibətlərin etimadlılıq seviyyəsinin yüksəldilməsi, qarşılıqlı faydalılıq müstəvisində inkişaf etdirilməsi baxımdan da müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin səfərinin uğurlu nəticəsini müəyyənəşdirən amillərdən biri də şübhəsiz ki, iki ölkə arasında imzalanan sənədlərin qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərini əhət etməsidir.

Siyasi ekspert bildirib ki, bu sırada Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında imzalanan 2024-cü ilə qədər Əməkdaşlıq Proqramını və Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fealiyyət Planını - "Yol xəritəsi"ni xüsusi qeyd etmək olar. Hər iki sənəd Azərbaycan-Rusya əməkdaşlığının konseptual platformada, ardıcıl, dövlətlərin maraqlarına uyğun bir formada davam etdiriləcəyi, Azərbaycan-Rusya münasibətlərinin tamamilə yeni və daha sıx əməkdaşlıq müstəvisinə qədəm qoyduğunu göstərir.

Azərbaycan-Rusya iqtisadi əlaqələri çox fəaldır



"A"zərbaycanın xarici siyaset prioritətləri sırasında qonşu ölkələrlə qarşılıqlı faydalı münasibətlərin qurulması xüsusi yer tutur. Bu mənada, ölkəmiz Rusiya ilə uzun illərdir mövcud olan və dəha da möhkəmlənən və inkişaf edən əlaqələrini vurğulamaq lazımdır. Azərbaycan ilə Rusiyani dəstluq və əməkdaşlıq ənənələri bağlayır. Ölkələrimiz arasında münasibətlər strateji tərəfdəşliq səviyyəsinə yüksəlib. Rusiya Azərbaycanın tarixi dostu və tərəfdəsidir. Bu günlərdə Möhtərem Prezidentimiz İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı, her iki dövlət başçısının bəyanatlarında bu mühüm məqamlar xüsusi olaraq vurğulanıb, prezidentlərin iştirakı ilə gələcək əlaqələrin daha da möhkəmləndirilməsinə hesablanan sənədlər imzalanıb." Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzeti baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkələrimiz arasında əldə olunan razılışmalar, imzalanan sənədlər uğurlu əməkdaşlıq üçün yeni imkanlar açır: "Rusiya və Azərbaycan hökumətləri arasında 2024-cü ilə qədər əməkdaşlıq Proqramı, Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fealiyyət planı, bununla yanaşı, turizm, idman, rəqəmsal nəqliyyat sistemləri, malların hava nəqliyyatı ilə daşınması üçün gömrük hüquqpozmalarına qarşı mübarizə, Azərbaycanda "QAZ" ticari avtomobilərinin yığım istehsalının inkişafı, neft-qaz, eləcə də, digər mühüm sahələri əhətə edən sənədlərin imzalanmasını, məxsusi olaraq, qeyd etmək lazımdır. Bununla, ölkələrimiz arasında iqtisadi əməkdaşlığı dair yol xəritələrinə uyğun əmtəə dövriyyəsi dəha da artacaq. Birge nəqliyyat layihələri çoxsaylı ölkələri əhətə edəcək, tranzit imkanları artacaq, minlərlə yeni iş yeri açılacaq. Göründüyü kimi, Möhtərem Prezidentimiz Rusiyaya budefəki rəsmi səfəri də kifayət qədər mühüm məqamlarla zəngindir və böyük əhəmiyyətə malikdir."

"İki sahil" qəzeti baş redaktoru əlavə edib ki, bu gün ölkələrimiz arasında münasibətlərde xüsusi dinamizm müşahidə edilir: "Ölkələrimiz arasında tam dəyərli tərəfdəşliq, dəstluq və məhribən qonşuluq münasibətləri var. Mehribən dəstlər və qonşular arasında münasibətlər bele də olmalıdır" deyən Möhtərem Prezidentimiz İlham Əliyev vurğulayıb ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdəşdir, qeyri-neft sahəsi ixracatçılarımı üçün birinci yerdədir. Doğrudan da, Azərbaycan-Rusya iqtisadi əlaqələri çox fealdır. Rusiya Prezidentinin səsləndirdiyi fikirlər, açıqladığı rəqəmlər bir dəha bunu sübut edir. Ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi 2,5 milyard dollarla çatıb. Rusiyanın ölkəmizə birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Bizim bazarımızda təxminən 700 birge müəssisə var və onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fealiyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkəc ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birge layihəyə dəstək göstərib. Bütün bunlarla yanaşı, neft-qaz sahəsində əməkdaşlığımız uğurla davam edir."

Vüqar Rəhimzadə vurğulayıb ki, səfər zamanı Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi etrafında fikir mübadiləsi aparılıb, Möhtərem Prezidentimiz ümidi var olduğunu bildirib ki, münaqişənin nizamlanmasında Rusiyanın səyələri davam edəcək. Öz növbəsində, Cənab Vladimir Putin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcəyini qeyd edib.

Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri bütövlükdə region üçün tarixi əhəmiyyət kəsb edir



"Azərbaycan və Rusiya zəngin enerji resurslarına sahib olan ölkələrdir. Bu baxımdan, iki ölkə arasında enerji sektorunda eməkdaşlığın inkişafı ilə bağlı imzalanan sənədlər de təbii qəbul olunmalıdır. Bununla yanaşı, Azərbaycan ilə Rusiya arasında imzalanan sənədlərin hər iki üçün mühüm strateji əhəmiyyət kəsb edən istiqamətlərinə də diqqət çəkmək vacibdir", - deyə Elçin Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan Prezidenti milli iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı yol xəritələrinə təsdiq edib və bu istiqamətdə ölkəmizdə genişləşmiş İslahatlar həyata keçirilir. Qeyri-neft sektorunun inkişafı Azərbaycanla yanaşı, Rusiya üçün də mühüm əhəmiyyət kəsb edir. Bu müstəvidən yanaşanda imzalanan sənədlər arasında yer alan "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkışaf Nazirliyi arasında iqtisadi əməkdaşlığın inkişafı haqqında Saziş" in, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında re-qəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum" un, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticaret Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş" in, "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya"

Səhmdar Cəmiyyəti ilə "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkışafı Agentliyi" Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə "Yol Xəritəsi"nin hər iki ölkə üçün qeyri-neft sektorunun inkişafı baxımdan müstəsna əhəmiyyət daşıdığını deyə bilərik. Sənaye, nəqliyyat sektor, turizm qeyri-enerji sektorunun bünbövrəsini təşkil edir. Eyni zamanda, Azərbaycanın əlverişli geostrateji mövqeyi, nəqliyyat dəhlizlərinin qovuşduğunda yerləşməsi hər iki ölkənin bu resurs və imkanlarından daha əməkli şəkildə faydalanaşına şərait yaradır. Bu isə öz növbəsində yeni iş yərlərinin açılması, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi deməkdir.

Azərbaycan Prezidentinin Rusiyaya bu səfəri beynəlxalq birləşdirən tərəfindən tanınmış ərazilərimizin işğaldan azad edilməsi prosesinə de ciddi təkan verəcək. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın bu prosesdə mühüm rolə malik olduğu kimseyə sərr deyil. Rusiya Prezidenti Vladimir Putinin öz bəyanatlarında ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcəyini bildirməsi, Azərbaycanın artan önemine və regionda davamlı sabitliyin qorunmasına, təhlükəsizliyin təmin edilməsinə diqqət çəkməsi də rəsmi Moskvanın bu istiqamətdə feallığını nəzərətərəpəcaq dərəcədə artıracağından xəbər verir. Ən vacibi odur ki, Azərbaycan Prezidentinin Rusiyaya səfəri və əldə olunan neticələr təkəc iki ölkə üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət kəsb edir.

Dağlıq Qarabağ münaqişənin nizamlanmasında Rusyanın səyləri davam edəcək

Rusiya və Azərbaycan prezidentlərinin iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında olan görüsü zamanı Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti ilə avqustun 30-da yenidən görüşəcəyi anonsunu vermiş, Rusiya tərəfinin xahişi ilə görüşün sentyabrın 1-nə keçirilməsi və nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya etdiyi son sefer böyük diqqət mərkəzindədir. Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya reallaşdırıldığı rəsmi sefer onu gösterir ki, Azərbaycan tərəfi də, Rusiya tərəfi də siyasi, hərbi, iqtisadi və digər sahələrdəki əməkdaşlığı böyük önəm verir.

Sefer çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr xüsusi yer verildi və əslində, bu, gözənlənilən idi də. Çünkü Azərbaycan xarici siyaset kursunun esas prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin ədaletli həllinə nail olmaqdır. Məhz bu baxımdan, ölkə başçımız reallaşdırıldığı səfərlər çərçivəsində, ilk olaraq, Dağlıq Qarabağ məsələsinə xüsusi önəm verir və xüsusilə, Rusiyaya səfəri zamanı da bu məsələnin öz aktuallığını qoruduğu diqqət-dən kənarda qala bilməz. Görüş çərçivəsində hər iki ölkə başçısının Qarabağ münaqişəsinin həllinə dair müzakirələrə yer verməsi, xüsusilə, Rusiya dövlət başçısının öz ölkəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllinə hərəkəflə kömək göstərəcəyi barədə fikirlər səsləndirməsi təqdirdən yoxdur və bu da, öz növbəsində, bütün dünənə ictimaiyyətinin diqqətindədir.

Rusiya tərəfi, eləcə də, dövlət başçısı Vladimir Putin özü də çox gözəl başa düşür ki, işgalçı ölkə olan Ermənistan bu münaqişənin həllinə dair konkret addımlar atmaq niyyətində deyil və ancaq status-kvonun qorunub saxlanması maraqlıdır. Daha doğrusu, Ermənistan tərəfinin bu münaqişənin həllini yubatmaq, hətta həllini mümükünsüz kimi qələmə vermək niyyəti Rusiya üçün sərənət deyil. Üstəlik, işgalçı ölkədə son hadisələrin, ələlxüsüs, "məxməri inqilab"ın fonunda ruslar ermənilərin hiyləgərliyinə bir daha əmin oldular və Ermənistan hökumətinin məkrili niyyəti qabarğı şəkildə özünü bürüze verdi. Bəlli oldu ki, Ermənistan tərəfi bu vaxta qədər olduğu kimi, yene də Rusiyadan istifade etməyə çalışır, əvəzində isə, həmin ölkədən üz əvvələrə belə hər an həzirdir. Məhz buna görə də, rusların, eləcə də, dövlət başçısı V.Putinin işgalçi dövlətə olan münasibətini başa düşmək çətin deyil. Hətta Putinin açıqlamasından bunu başa düşə bilərik ki, münaqişənin həllinə dair Rusiya tərəfi səyərini daha da artıracaq və böyük ehtimalla ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiyada münaqişənin həllinə dair bir-birinin ardına, mütəmadi olaraq, görüşlər keçiriləcək.

Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm əlaqələr dövlətlərə rəsədxanası münasibətlərə xüsusi dinamizm verir

Budəfəki sefer çərçivəsində, bir daha



təsdiq olundu ki, rəsmi Bakı da hər zamanki kimi, Rusiya ilə olan hərbi-texniki əməkdaşlığı önəm verir. Azərbaycan Prezidentinin iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq sahəsindəki əlaqələrə də toxunması yaxın gelecekde bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyindən, xüsusilə, yeni texnikaların və silahların alınması berədə iki ölkə arasında müəyyən razılıqların əldə olunacağından xəber verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya dövlət başçısı Vladimir Putini ölkəmizə rəsmi sefəre dəvət etmesi isə, bu sefer çərçivəsində, iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığı dair yeni anlaşmalara imza atılacağı ehtimalını da artırır.

Azərbaycan və Rusiya arasında əlaqələrin daha da genişlənməsi, təbii ki, ölkəmizin mənafələrinin müdafiəsinə xidmet edir. Siyasi əlaqələrin, hərbi, iqtisadi əməkdaşlığın, mal dövriyyəsi heçminin genişlənməsi, investisiya yatırımlarının artması ölkələrimiz arasında münasibətlərin daha da yaxınlaşması deməkdir. Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm əlaqələr dövlətlərə rəsədxanası münasibətlərə xüsusi dinamizm verir. Bu da, öz növbəsində, maraqların müdafiə edilməsi anlamına gəlir. Hər bir ölkə əməkdaşlıq etdiyi ölkənin mövqeyini müdafiə etməkdə maraqlıdır və bu baxımdan, Rusiya tərəfinin də Azərbaycanın problemlərinin, ələlxüsüs, Dağlıq Qarabağla bağlı məsələlərin həllinə biganə qalmayıacağı inkar edile bilməz.

Rusyanın mövcud mövqeyi, əslində, ruslardan asılı olan Ermənistan üçün ən böyük zərbədir

Qeyd olunan məsələlərlə bağlı yaranmış vəziyyət Ermənistan tərəfinin üreyince deyil və işgalçi dövlətin narahatlığı da başadıslınlıdır. Görünür, ermənilər, ələlxüsüs, Paşinyan və onun komandası mat vəziyyətində qaldıqlarının fərqindədirler. Öks halda, bu vaxta qədər etəklərindən tutduqları ruslara qarşı bu qədər aqressiya nümayiş etdirmədilər. İndi işgalçılardan təlaş içinde olduqlarını da başa düşmək çətin deyil və əcəmliyyəti əşşərşəhərə qəşdirmək üçün min bir hiyləyə əl atmalıdır, bu təlaşın məntiqi ardıcılığıdır. Qərbin maliyyəsi, siyasi oyunları, müxtəlif vasitələrle dəstəyi hesabına baş nazir kreslosunda özüne yer edən Paşinyan və onun tərəfdarlarının bu dəstəyin qarşılığı olaraq, Rusiya-

onu da fərqindədir ki, çökməkdə, dağılmış ərefəsində olan, səfalet içərisində inildəyən və hər zaman yüksək olan Ermənistan artıq Rusiyani zərrə qədər maraqlandırmır. Lakin Azərbaycan kimi inkişaf etməkdə olan, güclü potensiala malik qüdrətli bir dövlətlə əlaqələrin genişləndirilməsinə marağın böyük olduğunu da erməni baş naziri çox gözel anlayır və bütün bunların fonunda ölkəsinə nə gözlədiyini də ehtimal edə bilir. Ən azından, fərqindədir ki, inkişaf etməkdə olan Azərbaycana maraq var və havadarları hesab etdikləri Rusyanın belə ölkəmizin maraqlarını müdafiə edəcəyinə şübhə ola bilməz.

Hadisələrin gedisi, onu deməyə əsas verir ki, Azərbaycan özünün ister siyasi, ister iqtisadi, isterse də digər sahələrdə uğurlu strategiyası ilə, artıq diqqət mərkəzindədir və bütün nailiyyətlər də, öz növbəsində, qələbə müjdəsi anlamına gəlir. Artıq qələbenin yaxında olduğu, işğal altında olan torpaqlarımızın ən yaxın zamanda geri qaytarılmasına umidləri artırır və düşmənin yuxusunu ərşə çəkir. Əslində, ölkə başçımızın Rusiya sefəri və bu sefer çərçivəsində imzalanmış sazişlər, ümumiyyətlə, rəsmi Moskvadan Azərbaycana olan marağın özü düşmən üzərində, işğalçı Ermənistan üzərində böyük qələbə hesab olunur. Bu qələbəni şərtləndiren Azərbaycan dövlətinin, ölkə başçısı Cənab İlham Əliyevin doğru-düzungün siyaseti, uğurlu strategiyasıdır. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyaset, bu strategiya bugünkü və gələcək qələbələrə zəmin yaradır. Dəfələrə təsdiq edilib və indi də sübut olunur ki, Azərbaycan hökuməti öz problemlərini, ələlxüsüs, Dağlıq Qarabağ məsələsini həll etmək, müstəqilliyini, torpaqlarını və ərazi bütövlüyünü qorumaq əzmindədir.

Inam HACIYEV

dan üz döndərmək məcburiyyətində qalmaları, havadarlarına qul olmaq, əmərlərinə itaat etmək kimi çıxış yolu hesab etdikləri bu yol yuxularını ərşə çəkib. Azərbaycan kimi qüdrətli dövlətin qarşısında davam getire bilməyəcəklərinin fərqində olan ermənilərin kürküne bire düşüb.

Nikol Paşinyan dəfələrlə etiraf edir ki, Ermənistanada olan "məxməri inqilab"dan sonra Rusiya ilə Ermənistan arasındakı münasibətlər soyuyub. Hətta gözənlərinin də puç olduğunu etiraf etməkdən çəkinməyən baş nazir, Ermənistan-Rusya əlaqələrinin dərin böhran vəziyyətində olduğunu da dile getirir. Bütün bu münasibətlərin soyuqlaşmasını Ermənistanın yeni hakimiyəti ilə əlaqələndirir. Paşinyan Rusianın onların yeni, mövcud hakimiyətinə inamsızlığı kimi dəyərləndirməyə çalışır. Halbuki baş nazir özü də çox yaxşı bilir ki, Rusiya onların siyasetinə artıq çoxdanlı bələddir və erməni hiyləgərliyinin fərqindədir. Eyni zamanda,

Baş Prokurorluq: "Qanunsuz silahlı birləşmələrdə iştirak edən azərbaycanlıların əksəriyyəti orta təhsilli idir"

Cinayət işlərinin təhlil edilməsi nəticəsində müəyyən edilib ki, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fealiyyətində iştirak edənlərin hamısı radikal dini təriqətin nümayəndəlidir. SİA-ya məlumatına görə, Baş Prokurorluğun idarəəsinin müavini Rauf Məmmədov "Milli təhlükəsizliyə əsas tehdidlərdən biri-dini radikalizm" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin şəxslərin əksəriyyəti işsizdir, demek olar ki, hamısı orta təhsilli idir: "Bu şəxslərin əksəriyyətinin təsvili 1980-1990-ci illər əhatə edir. 1993-94-cü illərdən başlayaraq, xarici dövlətlərdən xüsusi xidmet orqanlarının nəzarəti altındakı mədərəslərə təhsil almış şəxslər respublikada qacqın və məcburi köçkünlərin kompakt yaşadığı yerlərdə yardımçı paylaşıqla, dövlət nəzarətindən kənar məscidlər tikməklə bu kimi hadisələrin təməlini qoyublar. Radikal cəreyanların Azərbaycanda yayılması məqsədilə müxtəlif dövlətlər çox vaxt xeyriyyə fealiyyəti adı altında əhalinin kasib təbəqəsi arasında təbliğat işləri aparırlar. Məsələn, yerli gənclərə həmin ölkələrdə pulsuz təhsil almaq təklif edilir. Bu ölkələrdə dini təhsil almış məzunlar isə Azərbaycan üçün qeyri-ənənəvi olan baxışlarla ölkəyə qayıdlılar və nəticədə zərərlə dini təriqətin qəbul edilməsinə nail olublar".

R.Məmmədov bildirib ki, xaricdə dini təhsil almış şəxslər Azərbaycanda dini təbliğ edə bilmərlər: "Artıq Azərbaycanda dini təhsil almaq üçün çox münbit şərait yaradılmışdır. Müstəqilliyimiz ilk illərində bəzi vətəndaşlarımız dini təhsil almaq üçün xaricə gedib, orada yad dini təsirlərin altına düşürdülər. Azərbaycana gəldikdən sonra isə orada alıqları dini təhsillərini zərərlə təbliğat vasitəsi kimi istifadə edirdilər. Artıq mövcud qanunvericilikdə buna görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur". R.Məmmədov əlavə edib ki, artıq dini mağazalarda xaricdə qadağan olunmuş, zərərlə təbliğat vasitələri olan dini ədəbiyyatları yaymaq və satmaq da cinayet məsuliyyəti yaradır.



"Eurasiya Daily": "Son 10 ildə ən əhəmiyyətli səfər: ekspertlər Putin-Əliyev görüşü barədə"

Avrasiya məkanında baş verən siyasi-ictimaiyyətinin diqqətinə çatdırın "Eurasiya Daily" xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya etdiyi rəsmi səfəri və bu səfər çərçivəsində Vladimir Putinlə keçirdiyi görüşü, eləcə də, əldə edilən nəticələri şərh edib. Adıçəkilən xəbər portalı məlumat verir ki, səfərlə bağlı azərbaycanlı siyaset adamlarına, politoloqlara müraciət edilib və bu səfərin əhəmiyyəti barədə onlarin fikirləri öyrənilib.

O cümlədən, qeyd edilib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı 10-dan çox ikiterəflı razılışmalara imza atılıb. Digər tərəfdən, o da bildirilib ki, verilən rəsmi bəyanatlarda Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqavilələri Təşkilatına üzvlüyü məsələsinə toxunulmayıb. Lakin əsasən, tehlükəsizlik, iqtisadi və humanitar əməkdaşlıq, rus mədəniyyətinə və rus dilinə qayıçı, herbi-texniki əməkdaşlıq haqqında fikirlər öne sürülib, adıçəkilən portal Bakının Moskvadan son illerdə 5 milyard dollar məbləğində silah almasına da diqqət yetirib.

Bundan əlavə, İlham Əliyevin Vladimir Putini onun üçün ən münasib vaxta ve zamanda Azərbaycanı ziyarət etməsi dəvəti barədə də informasiyaya yer ayrılib.

Baku Network ekspert şurasının sədri Elxan Ələsgərov: "Azərbaycan və Rusiya bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edərək, bir-birlərinə dəstək göstəriblər"

"Eurasiya Daily" Baku Network ekspert şurasının sədri Elxan Ələsgərovdan səfər barədə fikirlər öyrənilib. Ekspert bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çoxdan gözlənilən hadisə idi. "Rəsmi səfər ölkə liderlərinin mühüm sənədlər imzalanması ilə nəticələndi ki, bu, Rusiya və Azərbaycan arasında yenisi perspektivlər açacaq, baxmayaraq ki, buna qədər de ölkələr strateji partnerlər olublar" deyə bildirən Elxan Ələsgərov, həmçinin, qeyd edib ki, dünyada və regionda baş verən dəyişikliklər fonunda müttəfiqlər, periodik olaraq, öz fəaliyyətlərini koordinasiya etməlidirlər.

Ekspertin sözlərinə görə, səhəbət geosiyası sahələrdən başlayaraq, iqtisadi, herbi-siyasi və humanitar sferalardan gedir: "Bu səfərin xarakterik xüsusiyyətlərindən biri de budur ki, həmin səfər regionda ciddi dəyişikliklərin baş verdiyi dövrə təsadüf edib. Məsələn, Gürcüstanda və Ermənistanda".

"Bundan əlavə, bir müddət ön-



ce, Xəzər dənizinin hüquqi statusu ile bağlı Konvensiya imzalandı" deyə xatırladan ekspert vurğulayıb ki, Azərbaycan və Rusiya bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edərək, bir-birlərinə dəstək göstəriblər. E.Əsgərov, bunda misal olaraq, ATƏT-dəki olayları xatırladıb və bildirib ki, azərbaycanlı nümayəndə heyəti dəfələrə rusiyalı nümayəndə heyətinə dəstək göstərib.

"Bakı və Moskva birgə şəkildə terrorla mübarizə aparr, eyni zamanda, bu istiqamətdəki fəaliyyətlərini koordinasiya edirlər"

"Azərbaycan və Rusiya Qarağ münəaqişinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır" fikrini de öne süren ekspert Prezident İlham Əliyevin Rusiya səfəri çərçivəsində bu faktorun bir neçə dəfə səsləndirilməsini de xatırladıb.

O, Azərbaycanın RF ilə iqtisadi və hərbi-siyasi əməkdaşlıq etdiyi de xatırladıb: "Əger hərbi-siyasi əməkdaşlıqdan danışsaq, bu zaman her iki ölkənin müdafiə və daxili işlər nazirlərinin qarşılıqlı səfərlərini, Xəzər dənizində birge təlimləri, azərbaycanlı və Rusiya zabitlərinin təlimlərini xatırlaya bilərik. Lakin ən əsası Rusiya silahlılarının alınmasıdır ki, bu, uğurla davam edir.

E.Ələsgərov iqtisadi əlaqələrə de toxunaraq, deyib ki, bu sahədə kifayət qədər uğurlu nəticələr əldə edilməkdədir və buna misal olaraq, "Şimal-Cənub" Nəqliyyat Dəhlizini göstərə bilər: "Azərbaycan burada tənzimləyici rol oynayır, Rusiya Şimala, İran isə Cənuba çıxışı təmin edir. Bakı Moskva ilə əlavə daha bir formatda - "Rusiya-Azərbaycan-Türkiyə" formatında əməkdaşlıq edir. Bundan əlavə, "Astana prosesi" çərçivəsində sentyabrın 7-də Təbrizdə Rusiya, Türkiye və İran liderlerinin görüşləri baş tutacaq. Burada da formatların yaranmasında Azərbaycanın rolü var və sözsüz ki, Bakı və Moskva birgə şəkildə terrorla mübarizə aparr, eyni zamanda, bu istiqamətdəki fəaliyyətlərini koordinasiya edirlər".

Beləliklə, aparıcı xəbər portalına münasibətini bildirən eksperte görə, səfər uğurlu və əhəmiyyətli idi: "Azərbaycan hər zaman münasibətlərin təməlli olmasının tərəfdarı kimi çıxış edib. İlham Əliyevin Rusiyaya səfəri zamanı imzaladığı

sənədlər bunun üçün təkandır. Bakı və Moskva ilə əlaqələr get-gedə daha da inkişaf edir".

Politoloq, parlamentin deputati Rasim Musabəyov: "Bütün hallarda dəvət qüvvəvədir və hər hansı bir tarixdə, ya da hadisədə reallaşdırılacaq"

Azərbaycan parlamentinin deputati Rasim Musabəyov da səfərlə bağlı fikirlərini bildirib və deyib ki, iqtisadi, humanitar, nəqliyyat və s. sferaları üzrə ölkələr arasında heç bir problem yoxdur və bundan əlavə, bu münasibətlərin daha yüksək səviyyədə qurulması perspektivləri nəzərdə tutulub. Deputat, Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı həmkarından aldığı dəvetini de şərh edərək bildirib ki, RF-nin prezidenti hər hansı format üzrə, məsələn, Türkiye-Azərbaycan-Rusiya, yaxud İran-Azərbaycan-Rusiya formatı üzrə ölkəmizə səfər edəcək. "Lakin bütün hallarda dəvət qüvvəvədir və hər hansı bir tarixdə, ya da hadisədə reallaşdırılacaq" deyə Musabəyov portalı açıqlamasında deyib ki, prezidentlər arasında görüş yüksək səviyyəde olub.

O, İlham Əliyev-Vladimir Putin görüşünün ölkələrimiz arasında münasibətlərin daha da möhkəm-ləndirəcəyini deyərək, əldə edilmiş razılışmaların, qarşıda dayanan perspektivlərinin də buna hesablandığını vurgulayıb.

Azərbaycanın KTMT-yə üzvlüyü məsələsinə gəlince, E.Mirzəbəyli bu informasiyanın təsdiqini tapmadığını bildirib və prezidentlərin sözügedən məsələ ətrafında müzakirə aparmadıqlarını deyib. "Lakin bu, Azərbaycan üçün əhəmiyyətli olarsa, nəyə görə de həmin məsələ ətrafında müzakirələrə başlanmasın" qeyd edən politoloq tekrar etdiyini bildirib: "Bur daha tekrar edirəm, hazırlı məqamda belə bir məlumat yoxdur".

E.Mirzəbəyli de sonda bu görüşün uğurlu nəticə verdiyini və ölkələrimiz arasında daha güclü inkişafa səbəb olacağını qeyd edib.

Rövşən RƏSULOV

Merkel bu həftə Marseldə Makronla görüşəcək

Almaniyanın federal kansleri Angela Merkel sentyabrın 7-də Fransa Prezidenti Emmanuel Makronla danışqlar aparaçaq. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniya hökumətinin resmi nümayəndəsi Steffen Zaybert Berlində keçirilən brifinqdə bildirib. "Sentyabrın 7-də Almaniya kansleri Marsel şəhərinə gedəcək və orada Emmanuel Makronla danışqlar aparaçaq", - deyə Zaybert vurğulayıb. Onun sözlərinə görə, danışqların gündəliyi hələlik dəqiqləşməyib, lakin tərəflərin Ukraynanın şərqində yaranmış vəziyyəti də müzakirə edəcəkləri istisna olunmur. Xatırladaq ki, Rusiya və Ukrayna ilə yanaşı, Almaniya və Fransa da Donbasda vəziyyətin nizamlanması üzrə "Normand dörtlüyü"nə daxildir.

Mətbuat Şurası daxili işlər nazirinə müraciət ünvanlayıb

Azərbaycan Mətbuat Şurası mətbuat yayımı əməkdaşı Sakit Həsənova fiziki xəsaret yetirilmesi ilə bağlı Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb. SIA-nın verdii məlumatla görə, müraciətde bildirilir ki, S.Həsənov 30 avqust 2018-ci il tarixdə gecə saatlarında naməlum şəxslərin hücumuna məruz qalıb.

Hadisə zərərçəkənin yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə yaşayış massivində qeydə alınıb. Nəticədə S.Həsənov döyüllüb və ona soyuq silahla xəsaret yetirilib. Hazırda 1 sayılı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş S.Həsənovun vəziyyəti ağırdır. Müraciətdə həmçinin baş vermiş hadisənin müvafiq hüquqi qiymətinin alması üçün kömək göstərilməsi xahiş olunur, S.Həsənovun üzələdiyidur. Mətbuat Şurası daxili işlər nazirinə müraciət ünvanı 0100-222-22-22, e-poçt: muraciecte@mtbs.az və mətbuatşurasi@mtbs.az



Sergey Lavrov: "KTMT qarşısında öhdəliklər mövcuddur"



Ermenistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında öhdəlikləri yerinə yetirməlidir". SIA-nın verdii məlumatla görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün planlaşdırıldığı bilindir. S.Lavrov Rusiyanın bu öhdəliklərə laqeyd olmadığını deyib: "Bizim üçün bilmək vacibdir ki, Ermənistanın yeni lideri öz ölkəsindəki vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirir. Biz hesab edirik ki, KTMT qarşısında öhdəliklər mövcuddur və onları yerinə yetirmək lazımdır".

Braziliyanın Milli Muzeyi yanaraq külə dönüb

Rio-de-Janeyro şəhərində yerləşən Braziliya Milli Muzeyi yanaraq tamamilə məhv olub. AZƏRTAC "Globe" qəzetinə istinadla xəbər verir ki, muzeydə yanım sentyabrın 2-də axşam saatlarında başlayıb. İnşident nəticəsində heç kim xəsaret almayıb. Yanığın səbəbləri hələlik dəqiq məlum olmasa da, ölkənin mədəniyyət naziri bunu uzun illər davam edən sehənkartlığın nəticəsi kimi deyərləndirib.

"İki yüz illik işlər, tədqiqatlar və biliklər itirildi", - Braziliya Prezidenti Mişel Temer özünün "Twitter" səhifəsində belə yazıb. Qeyd edək ki, 1818-ci ildə Portugaliya kralı VI Juan tərəfindən əsası qoyulan Braziliya Milli Muzeyində 20 milyondan çox eksponat saxlanılırdı. Muzeyin ekspozisiyasına Şimali və Cənubi Amerikanın heyvan, mineral, daşlaşmış qalıqlar, mumiya və hindu əşyalarından ibarət əri kolleksiyalarından biri daxil iddi.



ABŞ-da silahlı insident olub, 7 yeniyetmə yaralanıb

ABŞ-in Alabama ştatının Birmingham şəhərində naməlum şəxslər yeniyetmələrin şəhərə keçirdiyi klubun yanlığında odlu silahdan atış açıb. İnsident nəticəsində 7 yeniyetmə yaralanıb. AZƏRTAC xəbər verir ki, bu barədə "Birmingham News" qəzeti məlumat yayıb. Nəşrin yazdıqına görə, şəhər polisinin rəsmi nümayəndəsi Connı Uilyams atışmanın sentyabrın 2-də yerli vaxtla təxminən 22:00-da baş verdiyini deyib. Onun sözlərinə görə, yaralılarından birinin həyati təhlükə altında olduğunu deyib. Hadisəyə iki gənc arasında başlayan mübahisənin səbəb olduğu bildirilir. Polis bir neçə yeniyetməni ifadə verməyə çağırıb.

4 sentyabr 2018-ci il

“Formula 1”-in qonaqlarını paytaxtimiz yenidən qarşılayacaq

Müasir dövrün global çəngirləşməsinə dəstək verən və dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malik Azərbaycanın yürütdüyü siyaset ölkəmizin etibarlı və strateji tərəfdə kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib. Dünya birliyinin ayrılmaz hissəsinə çevrilən Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun və bu inanın göstəricisidir. Ölkəmizdə biribirinin ardınca təşkil olunan beynəlxalq tədbirlər - "Euravision" mahnı yarışması, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, ilk Avropa Oyunları və onlarla belə tədbirlər Azərbaycanda müxtəlif milletlərin sülh və qardaşlıq şəraitində yaşadığı məkanda keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev davamlı və məqsədönlü fəaliyyətinin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, idman sahəsində də həyata keçirilən tədbirlər ölkəmizin idman ölkəsi kimi tanınmasına səbəb olub. Bu nailiyyət idman və bədən təbiyəsinə göstərilən diqqət və qayğıdır. Ötən on illikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzalandığı bir sıra sərəncam və fərمانları da respublikamızda bədən təbiyəsi və idman sahəsində uğurlara yol açıb. Belə ki, bədən təbiyəsi və idmanın inkişafına dair Dövlət Proqramı, "Əməkdar bədən təbiyəsi və idman xadimi" fəxri adının və "Bədən Təbiyəsi və İdman Günü"nün təsis edilməsi, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" və digər sənədlər idmana və idmanın inkişafına göstərilən yüksək qiymətin təzahüründür. Azərbaycanın iştirak etdiyi beynəlxalq idman yarışlarında, Olimpiya Oyunlarında qazandığı nailiyyətləri dövletin idmanı, gencələr qayğılarından irəli gelir. Keçən qısa zamanda eldə olunan nailiyyətlərə nəzər salsaq, görərik ki, Azərbaycan idmançıları çoxlu sayıda qızıl, gümüş və bürünc medallara sahib olub. Son illər beynəlxalq yarışların keçirilməsi üçün Bakının namizədiyyinin irəli sürülməsi və s. dünya idman və Olimpiya aləmi-



nin Azərbaycana olan marağının daha da artdığını şahidi olur. Azərbaycan həm idman üzrə uğurları ilə, həm də dünya və Avropa seviyyəli çempionat və tədbirləri, o cümlədən, ölkəmizdə nüfuzlu beynəlxalq yarışları təşkil etməklə dönyanın idman mərkəzlərindən birinə çevrilib.

Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvələ edilməsi böyük etimadı doğrultdu. Azərbaycan oyunların standartlarını, seviyyəsini təmin edə bildi. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himninin səsləndirilməsi idmana olan qayığının məntiqi idi. Dünyanın 17 gün ərzində izledi bu oyunlarda xalqımızın tolerantlığı, sülhseverliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. Avropa Oyunlarının yüksək standartlarını müəyyən-ləşdirməsi, açılış mərasiminin mükəmməliyi, qeyri-adiliyi, möhtəşəmliliyi, eləcə də, bağlanış mərasimindəki təqdimat tarixileşdi, xatirələrde ən gözəl günlər olaraq kök saldı. "Bakı-2015" ilk Avropa Oyunları tekce qitədə deyil, dünya miqyasında mətbəə idman tədbiri kimi tarixileşdi.

İdman yarışlarına yüksək seviyyədə ev sahibliyi etməsinin nəticəsidir ki, Azərbaycanın paytaxtı Bakının adı ən populyar idman şəhərləri sırasına daxil olub. Belə ki, Bakının adı Paris və Rio-de-Janeironun adı ilə bir yerde çekilir. Artıq Azərbaycanda daha bir dünya yarışı bir neçə ildir ki, keçirilir. 1950-ci ilən etibarən hər il keçirilen "Formula 1" yarışlarına Azərbaycan üç dəfə ev sahibliyi edib. Dünyanın ən elit yarışlarından olan "Formula 1"-in qonaqlarını qəbul edən paytaxt Bakı mətbəə yarış möhtəşəmliyi üçün hər cür tədbirlər reallaşdırıb. Hər il iştirakçılar və qonaqlar unikal xüsusiyyətlərə sahib Bakı şəhərinin əzəmetini seyr edirlər. YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçərişəhər Tarixi-Məmərlıq Qoruğu, şəhərin müasir göydələnləri və Xəzərin sahilboyu hissəsi Bakının ecazkar simasından söz açır. Hər il "Formula-1" Avropa Quran-Prisi-nin keçirildiyi günlərdə Bakıya minlərlə turist gəlir. Eyni zamanda, məşhur yarış 200-ə yaxın ölkədə 500 milyondan artıq azarkeş tərəfindən izlenilir.

Artıq Azərbaycanda yenidən daha bir "Formula 1" Azərbaycan Quran-Prisi star götürəcək. Bakıda növbəti "Formula 1" yarışı gelən il 27-29 aprel tarixlərində baş tutacaq.

Bakı bütün iştirakçı və qonaqları, həzər zamanı olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq, yüksək seviyədə qarşılıyacaq. Bu əminliyi yaranan Azərbaycanın idman ölkəsi olaraq tanınması, daxili sabitliyin və əmin-amanlığın hökm sürməsi və xalqımızın qonaqpərvərliyi kimi əsas amillərdir.

Nəzakət ƏLƏDDİNQIZI

Məktəbli çantası çəkiyə uyğun olmalıdır



Canta məktəblilərin hər gün istifadə etdiyi əsas əşyalardan biridir. Ona görə də məktəbli çantasının seçimine qayğı və diqqətlə yanaşılmalıdır. Seçim zamanı yalnız dizayn və fərdi üş-təhlükələr deyil, həkim təvsiyələrini də nəzərə almaq vacibdir. Ümumiyyətlə bu sahədə müəyyən tibbi normalar var.

AZERTAC xəber verir ki, həmin normalara əsasən uşaqların öz çəkisinin 10-12 faizindən artıq çəki qaldırılmamalı və daşımamalıdır. Uşağın çəkisi 30 kilogramdır, onun məktəbli çantası 3,6 kilogramdan artıq olmamalıdır.

Ağır çanta qaldırın və daşıyan məktəblilərin onurğa sütunu böyük təhlükə altında olur. Uşağın qameti pozulur, nəticədə müxtəlif onurğa əyrilikləri meydana çıxır. Həmçinin belə yüklenmə fəqrələrə rəsəd olur. Disklərin sağlamlığına çox mənfi təsir edir və gələcəkdə onların daha tez dağılması və yırtıqların əmələ gəlməsinə səbəb ola bilər. Uşağın onurğa sütununun formalşamaması və ki-fayət qədər zəif olması pozulmaların əmələgelmə ehtimalını da artırır. Belə ki, ağır çanta daşıyan məktəblilər əyilməye məcbur olur. Bu, qeyri-normal duruş səbəbiylə uşağın diafragma qarnına sıxlılır, nəticədə daxili orqanlarda sıxlılma, gərginlik, eləcə də qan dövranında pozulmalar əmələ gəlir. Bundan başqa ağır çanta uşaqlarda travma ehtimalını da artırır. Məsələn, uşaq piləkənlə qalxdıqda tarazlığını saxlaya bilməyib yixila bilər. Düzgün seçilən məktəbli çantası nəinki şagirdin yükünü azaldır, həm də onun sağlamlığını qorumağı kömək edir.

Qida Təhlükəsizliyi Agentliyi yoluxucu heyvan xəstəlikləri ilə bağlı əhaliyə xəbərdarlıq edib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən Azərbaycan Respublikası ərazisində keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə əhaliyə xəbərdarlıq edib. AQTA informasiya təminatı və innovativ həllər şəbəsindən AZERTAC-a verilən məlumatda deyilir: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Samur, Kurqan və Çelyabinsk vilayətlərində iribuyuzu heyvanlar arasında Nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdbuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin ölkədən iribuyuzu və xırdbuynuzlu heyvanların idxalı ilə bağlı müraciət edən hüquq və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almırlırlar. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilmesi məqsədilə Rusiya Federasiyasının qeyd olunan vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrdə dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyəti üzrə müraciət olunub".



Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb



indiyədək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə tərəfdaslılarla birgə təxmini nə 31,4 milyard dollar sərf edilib. Bu barədə AZERTAC-in sorğusuna cavab olaraq "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətindən (CQD) bildirilib.

"Şahdəniz-2" layihəsi üzrə ümumi kapital xərcləri həzirdə 22,7 milyard ABŞ dolları təşkil edir və bu ilin iyul ayının sonunadək həmin layihəye 18 milyard dollar xərclənib. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsinin dəyəri 4,5 milyard dollardır və bu layihəyə iyul ayının sonuna qədər 4,2 milyard dollar sərf olunub. Kapital xərcləri 8 milyard dollar olan Trans-Anadol (TANAP) layihəsinə iyulun sonunadək 5,6 milyard dollar xərclənib", - deyə məlumatda qeyd olunur. "Cənub Qaz Dəhlizi" QSC-dən bildirilib ki, dəyəri 4,5 milyard avro qiymətləndirilən "Trans-Adriatik" (TAP) layihəsinə isə iyul ayının sonuna qədər 3,1 milyard avro (təqribən 3,6 milyard dollar) sərf edilib.

İyulda Azərbaycana gələn əcnəbilər bank kartları ilə 126 milyon manatlıq əməliyyat həyata keçirib

iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 126 milyon manat təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 32 faiz artıb. AZERTAC xəber verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib. O bildirib ki, yeddi ayda Azərbaycana dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyərinin 747 milyon manat təşkil etdiyini deyən departament rəhbəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yeddi ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyərinin 144 milyon manat və ya 24 faiz artdığını qeyd edib.



"Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm" mövzusunda seminar-müşavirə keçirildi

Suraxanı rayon icra hakimiyyətinin binasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm" mövzusunda seminar-müşavirə keçirildi. Tədbiri giriş sözü ilə açan Suraxanı rayon icra hakimiyyətinin başçısı İlbar Abbasov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm" adlı seminar-müşavirənin keçirilməsinin əhəmiyyətinə toxundu və dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyaset nəticəsində ölkəmizdə sabitliyin və əmin-amanlığın hökm sürdüyüünü qeyd etdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyavuş Heydərov çıxışında, Azərbaycanın hər bir bölgəsində, eləcə də, paytaxtimizda keçirilən beş mezmunlu tədbirlərin maarifləndirici xarakter daşıdığını bildirdi. Dini radikalizm və dini ekstremizm ifadələrinin mahiyyətine nəzər salan S.Heydərov islam dinin dostluq və qardaşlıq dini olduğunu diqqətə çatdırıldı. Bildirdi ki, bu gün respublikamızda bütün sahələrdə, o cümlədən, din sahəsində sabitlik mövcudur. Bu gün ölkəmizdə din-dövlət münasibətləri yüksək dərəcəde formalaşır. Ancaq bu sahitliyi pozmağa və qarşılurma yaratmağa maraqlı olan qüvvələr var.

S.Heydərov vurğuladı ki, dini radikal qruplar, əsasən, dünyəvi maarifçiliyin aşağı olduğunu, sosial ədəletin pozulduğu və dini bilgiliəri az mənimsemış ölkələrdə özlərinə münbit şərait qururlar. Din pərdesi altında çirkin niyyətlərini reallaşdırırlar.

Cənab Prezidentin "Azərbaycandakı sabitlik bizim milli sərvətimizdir", - fikrini diqqətə çəken natiq ölkəmizin uğurlarını qeyd etdi və ölkəmizdə mövcud olan dövlət-din münasibətləri modelinin bu gün əksər ölkələr tərəfindən nümunə qismində tədqiq olunduğunu vurguladı.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Pənah Cahangirov, Qafqaz Mütəsləmanları idarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev və başqaları qeyd etdilər ki, azadlıq, təhlükəsizlik, dostluq və qardaşlıq məkanı olan Azərbaycanda ölkə başçısı İlham Əliyevin uğurları daxili və xarici siyasetinin nəticəsində, dövlətimiz tərəfindən dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər bu gün uğurla davam etdirilir. Azərbaycana qarşı çirkin kampaniya aparmaq isteyində olan qüvvələrin qarşısı ciddi-cəhdələ alınırlar.

Nəzakət ƏLƏDDİNQIZI



Şahin İsmayılov: "Rusiya açıq şəkildə Azərbaycanı özünün ən güclü və ən yaxın tərəfdaşı kimi qəbul edir"

- Şahin müəllim, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında Soçi şəhərində keçirilən görüş iki ölkə arasında əlaqələrin inkişafı baxımından önsəmini necə şərh etmək olar?

- Azərbaycan Prezidenti İlham Əliyev bir necə gün bundan önce, Rusiya Federasiyasının Soçi şəhərində səfərdə olmuşdu. Səfər bir sıra vacib məqamlarla yadda qaldı. Dövlət başçılarının verdiyi birgə bəyanat, o cümlədən, ölkələr arasında bağlanan və ayrı-ayrı sahələri əhatə edən müqavilələr, gelecekən bağılı çağrıları və s. kimi məsələlər səfərin əhəmiyyəti olduğunu təsdiqləyir. Həm də səfər

hər iki ölkənin gelecek əməkdaşlığına növbəti bir tekan oldu. Prezident İlham Əliyev Rusiyani Azərbaycanın yaxın qonşusu, tarixi tərəfdaşı və dostu adlandırdı. Azərbaycan ilə Rusiya regional və beynəlxalq məqyaslı layihələrdə birgə iştirak ediblər və əməkdaşlığın inkişafı yüksək xətt üzrə davam edir. Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Rusiya arasında olan iqtisadi münasibətlərde birgə müəssisələrin yaradılmasından, Rusiya investorlarının Azərbaycana yatırıldığı investisiyalar barəsində, o cümlədən, Rusiyada təhsil alan azərbaycanlı tələbələr haqqında ətraflı fikirlər söylədi və rəqəmlər səsləndirdi. O cümlədən də, Prezident İlham Əliyev də Azərbaycan və Rusiya arasında olan iqtisadi münasibətlərə danışdı. Xüsusi vurgulanmalıdır ki, artıq Prezident İlham Əliyevin və Vladimir Putinin görüşləri mütəmadi xarakter daşıyır. Daim görüşlər olur və onların arasında şəxsi münasibətlər olduqca yüksək seviyyədədir. Ümumilikdə, prezidentlər arasında beş görüşlərin baş tutması, bütövlükdə, Rusiya və Azərbaycan arasında olan münasibətlərin inkişafına çox böyük töhfə verir. Bildiyiniz kimi, Rusiya həm də ATƏT-in Minsk Qrupunda təmsil olunan ölkələrdən biridir. Sözsüz ki, Rusiya nəinki regionda, dünyada söz sahibi olan dövlətlərdir. Dünyanın istenilən nöqtəsində proseslərə təsir etmək imkanına malik olan bir dövlətdir. Eyni zamanda, bizim qonşumuzdur. Görünen odur ki, Rusiya açıq şəkildə Azərbaycanı özünün ən güclü və ən yaxın tərəfdaşı kimi qəbul edir. Azərbaycan və Rusiya arasında böyük iqtisadi proseslər baş verir.



Müsahibimiz millət vəkili
Şahin İsmayılovdur

- Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında yüksək seviyyəli görüşün keçirilməsi Ermənistanda çox təşviş və narahatlılıqla qarşılanır. Bunun səbəbini nə ilə izah etmək olar?

- Təbii ki, Soçi də Prezident İlham Əliyevin Rusiya prezidenti ilə görüşü işgalçı Ermənistən mətbuatında, o cümlədən, erməni politoloqlarının çıxışlarında olduqca böyük həyəcanla müşahidə olundu. Bildiyiniz kimi, hazırda Ermənistanda nə baş verdiyini hazırlı həkumətə rehbərlik edən insanlar da dəqiq dərk edə bilmirlər. Müəyyən hallarda köhnə həkimiyətin yanlışlıklarının təkrar olunması meyilləri de müşahidə olunur. Hazırda Ermənistanda xaotik idarəetmə mövcuddur. Prezident İlham Əliyevin Soçiye səfəri, imzalanmış müvəqqilər və prezidentlərin birgə bəyanatı Ermənistanda çox böyük bir çaxnaşmaya səbəb olmuşdur və hazırda Ermənistən siyasi rəhbərliyi Vladimir Putinlə görüşə can atır. Onlar təz-tez bəyanatlar verirlər ki, Rusiya və Ermənistən arasında münasibətlər ənənəvi dostluq şəraitindədir və strateji tərəfdaşlıq mövcuddur.

- Əminliklə demək olarmı ki, Rusiya Ermənistana bir dövlət kimi baxmur?

- Hazırda, Ermənistən çox çətin bir vəziyyətdədir. İşgalçi ölkə, sanki partlamağa hazır olan bir bombardır. Təbii ki, Ermənistən iqtisadi və siyasi vəziyyəti də göz önündədir və Ermənistəndən heç vaxt hər hansı bir dövlətə etibarlı tərəfdaş çıxmaz. Ermənistən müqayisədə Azərbaycanın iqtisadiyyatı sürətli inkişaf edir, iri beynəlxalq layihələr gerçəkləşdirilir. On əsasi, müstəqil xarici və daxili siyaset həyatı keçirilir. Azərbaycan bu gün dünyanın istenilən ölkəsi ilə münasibətlərə etibarlı və inamlı bir tərəfdaş qismində çıxış edir. Biz bu etibarlı və inamlı dünyanın ən böyük dövlətinin başçısı ilə, eyni zamanda, ərazi baxımından təkçə böyük yox, həm de siyasi proseslər baxımından, çox böyük lideri ilə görüşü zamanı da onun dilindən Azərbaycanın etibarlı tərəfdaş olması, güclü əlaqələrin olması fikirlərinin səsləndirilməsinin özü böyük bir hadisədir. Bizim Rusiya ilə çox güclü tarixi əlaqələrimiz var. Azərbaycanın çox böyük iqtisadi maraqları var. Rusiya bizim kənd təsərrüfatı məhsullarının əsas satış bazarlarından biridir. O cümlədən, digər sahələrdə böyük ixracat olduğu bir bazardır. Təbii ki, iki ölkə arasında həm humanitar, həm iqtisadi, həm hərbi, həm də ənənəvi energetika sahəsində bizim əlaqələrimiz bundan sonra da inkişaf edəcək və biz yeni-yeni birgə məqə-layihələrin imzalanmasının və həyata keçirilməsinin şahidi olacaqıq.

Politoloq: "Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığının böyük ənənələri var"



Azərbaycan-Rusiya münasibətləri hər zaman kifayət qədər yüksək seviyyədə olub. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfər etməsi, bir sıra sənədlərin imzalanması, razılıq əldə olunması ölkələr arasında yeni mərhələ açır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Səfər çərçivəsində imzalanan sənədlərin ölkələr arasında iqtisadi, səsial, humanitar, təhsil sahəsində əlaqələrin daha da inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyən politoloq söyləyib ki, Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığın da böyük ənənələri var: "Heç kime sərr deyil ki, biz Rusiyadan ən müasir hərbi texnikalar alıraq. Bundan sonra da biz buna xüsusi önmərəcəyik".

Rusyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki səyərlərinə toxunan F.Sadıqov qeyd edib ki, səfər çərçivəsində əsas müzakirə olunan məsələlərdən biri də münaqişənin həlli ilə bağlı idi: "Azərbaycan Prezidenti səfər çərçivəsində keçirilən mətbuat konfransında da vurğuladı ki, problemim həlli bir başa olaraq Rusyanın səyərləndən asılıdır. Çünkü Rusiya həm qonşu, həm də ATƏT-in Minsk Qrupunun həmsədridir".

Politoloğun sözlərinə görə, münaqişənin həlli dərhal həll olunmasa da, burada Rusyanın daha yumşaq yanaşması, Azərbaycanın məraqlarını nəzərə alan nümayiş sergiləməsi problemin həllində müsbət amil kimi qeyd oluna bilər: "Bunu həm Rusyanın Prezidenti, həm də dövlət başçımızın bəyanatlarından hiss etmək mümkündür. Təbii ki, burada hələ işlər aparılmalı, addımlar atılmalı, diplomatiyamız hücum-cidi mövqədə dayanmalıdır. Səfər çərçivəsində problemin həlli ilə əlaqədar bir sira mühüm məqamların müzakirə olunması münaqişənin həllində ciddi addımların atılmasına səbəb ola bilər".

"ASAN Peşə" layihəsi üzrə boş qalan yerlərə sənəd qəbulu başlanır

Sentyabrın 4-dən etibarən "ASAN Peşə" layihəsi çərçivəsində dövlət peşə təhsili yoldaşlıqları ilə iştərəfli işləməsi problemin həllində müsbət amil kimi qeyd oluna bilər. Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulunun birinci mərhələsində 11 min 17 nəfər qeydiyyatdan keçib. Onlardan 9 min 196-sı müsbəqədən müvəffəqiyətə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.

Təhsil Nazirliyi və "ASAN xidmət" in birgə həyata keçirdiyi "ASAN Peşə" layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.



4 sentyabr 2018-ci il

Ermənistan uçurumun

KƏNARINDA

Paşinyan dalana dirənib



Nikol Paşinyanın hakimiyyətə gəlisi ilə Ermənistan siyasi katkılımlar dövrünə qədəm qoydu. Belə bir vəziyyətdə N.Paşinyan, növbədən kənar parlament seçkiləri ərefəsində, hökumət başında qalmaq məqsədilə Ermənistanda Konstitusiyasını dəyişmək üçün dəridən-qabıqdan çıxır və bunu da, ölkədə konstitusiya böhranının mövcudluğunu ilə izah edir: "Ermənistanda növbədən kənar seçkilər keçirilməlidir. Qüvvədə olan konstitusiyaya görə, istəfa verməliyəm. Parlament də buraxılmalı və növbədən kənar parlament seçkiləri keçirilməlidir... Belə vəziyyətdə bəzi qüvvələr düşünürler ki, mən istəfa verəndən sonra onlar gizlince baş nazir seçəcəklər. Bu insanlar Ermənistanda ne baş verdiyi ni anlamırlar. Onlar bunu anlamadıqlarına görə də, biz konstitusiyaya düzəlişlər edəcəyik. Konstitusiyaya düzəlişlərin məğzi bundan ibarət olacaq: növbədən kənar parlament seçkilərinin vəzifədə olan baş nazir istəfa vermədən keçirilməsi mümkündür".

Göründüyü kimi, Paşinyan, faktiki olaraq, özü üçün yarana biləcək təhlükədən siğortalanmaq üçün çıxış yoluñ mövcud konstitusyanın deyişilməsindən görür. Paşinyanın bu ideyası realşa bilərmi və o, buna hansı üsullarla nail olmaq isteyir? Paşinyanın bu sözleri, onu göstərir ki, o, həle kreslosunu möhkəmliyə bilməyib. Faktiki olaraq, hakimiyyətə yiyełənse də, qəbul olunmuş yeni konstitusyanın tələblərinə görə, oyundankənar vəziyyətə salınıb. Paşinyan onu da gözəl anlayır və dərk edir ki, növbədən kənar parlament seçkiləri ərefəsində hökumət başında qalmaq üçün Ermənistanda Konstitusiyasını dəyişməkdən başqa çıxış yolu yoxdur. Xüsusi də, Robert Koçaryanın həbsə salınmasından sonra edilen daxili və xarici təsirlərdən yaxa qurtara bilmediyiini anlayır və buna görə də, etdiyi inqilabın eksinqilabla neticələnməsini istemir.

Paşinyan baş nazir seçiləsinin 100 günü ilə bağlı təşkil etdiyi mitinqdə deyib ki, Ermənistandan hakimiyyətində mövcud olan quldur dəstələrin tam zərərsizləşdirilmədiyini və bu səbəbdən, növbədən kənar parlament seçkilərinin keçirilməsinə ehtiyac var. Məsələnin başqa aspekti də var. Paşinyan get-gedə öz nüfuzunun itirilməsindən qorxur. Çünkü Paşinyan yalın vadələr verib baş nazir postuna

gəlib. İndi isə problemin həll olunmamasını Ermənistandan ağır iqtisadi vəziyyəti ilə əlaqələndirməyə çalışır. Hazırkı parlamentdə çoxluğun respublikaçılarda olması Paşinyanı narahat edir. Bu səbəbdən, parlamentdəki çoxluğu əldə etmək üçün növbədən kənar seçkilərin keçirilməsini isteyir. Bu baxımdan da, Paşinyanın əlindəki yeganə təzyiq riçaçı küləvi mitinqlərdir. O, yalnız xalqın təzyiqi ilə deputatları yeni konstitusyanın qəbul olunmasına məcbur etmək isteyir. Amma parlamentdəki çoxluğun assanlıqla təslim olmayacağı özünə bürüzə verir. Xüsusilə də, sonrakı proseslərde Rusyanın aktiv rol oynayacağı şübhə doğurmur. Görünən budur ki, Rusiya Paşinyanla əməkdaşlığı məqbul sayır və buna görə də, Koçaryani aktivləşdirib siyasi arenaya buraxdı. Bir sözlə, Paşinyanın elan etdiyi konstitusiya böhranı Ermənistanda üçün ciddi qarşıdurmalar və yeni sürprizlər vəd edir.

Demokratiya imitasiyası

Erməni şərhçi Tevos Arşakyan Paşinyanın hakimiyyətinin keçmiş hökmədarın, yeni Serj Sarkisyanın biabıcı tecrübəsinə davam etdiridiyini yazar. Onun sözlərinə görə, Ermənistanda demokratiyalamanın eyforiyası yaşınan: "Paşinyanın hakimiyyətə gelişinin 100-cü gününə hərə olunmuş mitinqinə insanlar məcburi getirilmişdi. Bezi məmurlar öz tabecliyində işləyən işçiləri mitinqə qatılmağa məcbur etdilər. Son vaxtlar o haqqda da heyacanlı məlumatlar yayılır ki, Paşinyan hakimiyyəti vətəndaş cəmiyyəti və mətbuatı inhisar almaq üçün hərəkətə keçib. Faktiki olaraq, söz azadlığı boğular. Biz keçmiş hökmədarın idarəciliyini açıq şəkildə hiss edirik".

Bütün Ermənilərin Katolikosu II Qaregin A.Merkelə görüşü zamanı Ermənistanda daxiliindəki vəziyyətdən daha çox Türkiyədəki vəziyyət və Dağılıq Qarabağ problemi barədə məlumat verdi. II Qaregin Azərbaycanın dini-mədəni abidələri dağıtmazı barədə erməni müəlliflərinin kitabını A.Merkelə təqdim etdi. II Qaregin Merkelin rəhbəri olduğu "Xristian-Demokrat İttifaqı"ndan alman Bundestaqının deputati, Almaniya-Cənubi Qafqaz deputat qrupunun sədr müavini A.Vayleri ayrıca qəbul etdi.

A.Merkelin Ermənistana səfəri zamanı davranışında və verdiyi bəyanatlarda kifayət qədər ciddi yeniliklər var idi: A.Merkel "Xristian-Demokrat İttifaqı"nın başçısı olsa da, o, Ermənistanda xristian faktorunu məmən qədər gizlətdi. A.Merkelin səfəri gözlənildiyin-

dən tez başa çatdı. Amma onun II Qareginin görüşü barədə məlumat A.Merkel, nəinki Ermənistani, hətta Azərbaycanı tərk etdiğindən sonra yayıldı. Ehtimal ki, bu, Almaniya tərifinin Ermənistanda qarşısında tələbi idi. Yeri gəlmışkən, İran İslam Respublikasında bəzi qüvvələr A.Merkelin 3 Cənubi Qafqaz ölkəsinə səfərini xristian dövlətlərinə dəstək, müsəlman Azərbaycanına isə aşağılayıcı kimi təbliğ etməyə çalışırlar. İki arqumentləri var. Birinci arqument, A.Merkelin xristian partiyasının başçısı olmasıdır. İkinci arqument, A.Merkelin Ermənistanda II Qareginle görüşdüyü halda, Bakıda olarken Bütün Qafqazın Şeyxülislami H.A.Paşazadə ilə görüşməməsidir. Ermənistanda din dövlət təbliğat maşının komponentidir. Ermənistanda gələn xarici dövlət başçılarının II Qareginlə görüşmesi protokulun teləbidir. Gürcüstan və Azərbaycanda isə beş deyil.

Göründüyü kimi, A.Merkel Ermənistanda olarken, xristian faktorunu məmən qədər gizlətdi, davranışında Azərbaycan və Türkiye parametritini nəzəre aldı.

"Erməni soyqırımı" terminini işlətməməsi Türkiyə ilə əlaqəlidir

A.Merkel çəkinmədən partiya yoldaşı A.Vayleri nümayəndə heyətindən uzaqlaşdırıldı. A.Vayler Dağılıq Qarabağ tənzimlənməsində ermənipərest mövqədə idi. A.Merkel A.Vayleri nümayəndə heyətinin tərkibindən və Almaniya-Cənubi Qafqaz Qrupundan uzaqlaşdırmaqla bağlı qərarını, məhz Ermənistanda keçirdiyi mətbuat konfransında elan etdi. A.Merkel Dağılıq Qarabağ tənzimlənməsinin məsuliyyətini öz üzərinə götürməyə hazır olduğunu da Ermənistanda bəyan etdi. Konsensus mexanizmine görə Ermənistanda yalnız ATƏT MQ-nin vasitəciliyində maraqlıdır. İstənilən dövlətin vasitəciliyi və ya istənilən alternativ vasitəciliğilə Ermənistanda maraqlarına ziddir. A.Merkel, faktiki olaraq, Almaniyanı ATƏT MQ-yə alternativ vasitəçi kimi təqdim etdi. Dağılıq Qarabağ tənzimlənməsində nümayiş etdirdiyi mövqədə isə, Azərbaycan faktorunu tam nəzəre almışdı.

"Qraparak" qəzeti isə yazar ki, Ermənistanda Nikol Paşinyan hökuməti dövlət qurumlarının əməkdaşlarına qarşı senzura tətbiq edir: "Dövlət qurumlarının sosial şəbəkələrdə fəaliyyət nümayiş etdirən əməkdaşları sərt şəkildə cəzalandırılır. Onları izleyirlər və hökumətin, yaxud Paşinyanın əleyhine xırda fikirlərə görə belə sərt şəkildə cəzalandırırlar. Bu günlərdə maliyyə nazirinin müavinlərinən biri öz tabecliyindəki şöbələrdən birinin rəhbərini yanına dəvet edib. Həmin şəxs sosial şəbəkələrdə yenİ hökuməti tənqid edən şərhələri bəyənmiş. Məlum olub ki, onun sosial şəbəkəsi "yuxarılar" tərəfindən izlenilir. Nazir müavini şöbə müdürüne xəbərdarlıq edib ki, bu işə son qoysun, yoxsa onu işdən qovacaqlar. Məlumatlara görə, yeni hökumət sosial şəbəkəni ciddi şəkildə izləyir".

Politoloq onu da bildirir ki, Paşinyanın maliyyə problemləri ilə yanaşı, oturşmamış idarəetmə sistemi də var. O, yeni parlament seçkilərini keçirmək, Sarkisyanın partiyasının parlamentdəki üstünlüyünü elindən almaq və yeni konstitusiya qəbul etmək istəyir. Lakin bu, olduqca çətin görünür. Çünkü Paşinyan bu məsələləri həll edə bilməsə, devrilmə təhlükəsi həmişə mövcud olacaq. Bu baxımdan, o, iyne üstündə oturub.



Bu yerde, əsas bir faktı vurğulamaq lazımdır ki, Paşinyan baş nazir keçərən, xalqa vəd etmişdi ki, ölkədə iqtisadi vəziyyət yaxşılaşacaq. Lakin bu gün iqtisadi durum nədir, onu belə anlamayan küçə "demokrati" ölkəni tam dilənçi vəziyyətinə salıb. Ölkədə inflasiya seviyyəsi son vaxtlar yüksəlib, lakin Paşinyan Dağılıq Qarabağda işğala son qoyaraq, Azərbaycan və Türkiye ilə sərhədləri açmaq, beləliklə, iqtisadi uğurumdan çıxməq istəmir. O, bu gün verdiyi açıqlamada iddia edir ki, "iqtisadi blokadadan çıxməq üçün Azərbaycan və Türkiye ilə sərhədləri açmaq, beləliklə, iqtisadi uğurumdan çıxməq istəmir". Göründüyü kimi, yənə də bunun yanlış olduğunu özü də bildiyi halda, boş sözələr deməkədə davam edir. Çünkü Paşinyan yaxşı bilir ki, Gürcüstanla istədiyi əməkdaşlığı getmək üçün iki yolu var: birincisi, Rusiya ilə bütün əməkdaşlığı kəsməlidir, çünki Saakaşvili dövründəki gərginlik azalsada, Gürcüstanla Rusiya arasında hələ də düşmənçilik var, Tbilisi Ermənistana Rusiya ittifaqlarında olduğu müddətdə məsəfəli davranışacaq; ikincisi, Gürcüstan Azərbaycan və Türkiye ilə siyasi-iqtisadi-hərbi əməkdaşlığı fonunda Ermənistani "xilas etmək" üçün Bakı və Ankaranın isteyinin əleyhinə getməyəcək, daha daqiq desək, bunu edə bilməyəcək, hətta Vaşinqton belə ondan bunu istəsə; çünki Gürcüstanın bu bölgədə iqtisadi, enerji və hərbi təhlükəsizliyi, məhz Azərbaycanla Türkiyədən asılıdır.

Politoloq Fikret Sadıqov deyir ki, Paşinyan zamanında verdiyi vədlərə əməl etmir və hazırlı idarəciliyə heç Qərb ölkələri də Ermənistanda normal hökumət kimi qəbul etmir: "Xanım Merkel Bakı səfərində də, qeyd etdi ki, Ermənistanda hakimiyyətə "yeni hökumət" gəlib və onlar da yaxın zamanda addım atacaqlar. Ermənistanda 2 gün qalmaqla Merkel də başa düşüb ki, orada konkret, principial mövqə yoxdur ki, daxili və ya xarici siyasetdən səhəbət getsin. Hələlik, konseptual bir idarəciliyə xəritəsi yoxdur. Paşinyanın Qərbə doğru her addımı rəsmi Moskvani bir o qədər qıcıqlandıracaq və o, Rusiya ilə bağlı bəzi məqamları unudur. Paşinyan yaddan çıxarıb ki, Ermənistandan iqtisadiyyatı, nəqliyyat sistemi və bütünlükə, bir çox sahələrin inkişafı birbaşa Rusiya ilə bağlıdır. Xüsusilə, hərbi sahədə Rusyanın dəstəyini unutması ona heç də müsbət gələcək və etmir. Belə bir şəraitde "azad", "sərbəst" görünərək, özünü baş nazir adlandırması, xalqın taleyinin yaxşılaşdırmaq istiqamətində qərarlar qəbul etməsi və əhalini meydana toplayaraq, onların rəyini alması güñündür. Konkret addımlar yoxdur. Kimisə həbs edir, daha sonra azad edir. Bu da, onu göstərir ki, onun ölkə daxilində belə hər hansı proseslərə təzyiq göstərməyə gücü çatmış".

Politoloq onu da bildirir ki, Paşinyanın maliyyə problemləri ilə yanaşı, oturşmamış idarəetmə sistemi də var. O, yeni parlament seçkilərini keçirmək, Sarkisyanın partiyasının parlamentdəki üstünlüyünü elindən almaq və yeni konstitusiya qəbul etmək istəyir. Lakin bu, olduqca çətin görünür. Çünkü Paşinyan bu məsələləri həll edə bilməsə, devrilmə təhlükəsi həmişə mövcud olacaq. Bu baxımdan, o, iyne üstündə oturub.

A.SƏMƏDOVA

TÖRS BAXIŞ

Yenidən "siyasi məhbus" oyunbazlığı*Payız gəlir, bəzilərinin əl-ayaqları açılmağa başlayır*

Zaman-zaman Azərbaycanda "siyasi məhbus" oyunbazlığı edənlər yenidən bu mövzun üzərinə, özü də ki, bilərəkdən gəlməyə başlayıblar. Çünkü qarşidan payız ayı gəlir və necə deyərlər, bu kimi məsələlərdə bəzilərinin (bəlli olan adamların-R.R.) əl-ayaqları açılmağa başlayır. Əbəs deyil ki, daim Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə edən "bbc.com"-un Azərbaycan dilində yayımlanan buraxılışında bu barədə qondarma reportaj hazırlanıb. Demə ki, "vahid siyasi məhbus siyahısının hazırlanması üzrə işçi qrup" şənbə günü bəyan etdiyi yeni "siyahıda" 128 siyasi məhbusun (?-R.R.) olduğunu qeyd edib.

Maraqlısı da budur ki, həmin məlumatda birçə cümləlik bir fraza var...

Hələ, bu da azmiş kimi, 128 nefərə yanaşı, siyahıda işləri həle müşahidə edilən və statusu müyyən olunmayan (maraqlıdır, statusun müyyən olunması da təzəmi çıxıb?-R.R.) iki nəfərin də adları çəkildiyini deyib, üstəlik, ölkədəki "siyasi məhbusların" sayının siyahıda qeyd edilən şəxslərdən daha yüksək (??!!-R.R.) olmasına böyük ehtimal varılmış-filan...

Maraqlısı da budur ki, həmin məlumatda birçə cümləlik belə bir fraza var - Azərbaycan hökuməti isə ölkədə siyasi məhbusların olduğunu qəbul etmir. Vəsselam!!! Daha bildirilmir ki, Azərbaycan hökuməti bu faktoru necə



əsaslandırır. Məsələn, deyilmir ki, Azərbaycanda hansı peşə fəaliyyətindən, statusundan asılı olmayıaraq, hər kəs eyni qanunlara tabedir və bu qanunları pozanlar cəzalandırılırlar. Misal üçün, adını "blogger" qoyan kimlərisə şəntaj edib, bu vasite ilə pul qazanmağa çalışırsa, artıq cinayet töötmiş olur. Yaxud "jurnalist" də, "ictimai fəal" da, " hüquq müdafiəçisi" də, "inanclı" da onun kimi. Maraqlıdır, "bbc.com" yalnız birtərefli mövqə tutub, yalnız Azərbaycan qanunlarını pozanları müdafiə edib, onları "siyasi məhbus" kimi tanıyanlarla iş birliyi qurursa, nəyə görə birçə dəfə də bitərəflik nümayiş etdirib, "siyasi məhbus" deyilənlərin əməllərini araşdırırmış?

Axi bu günə qədər dünya ictimaiyyəti, hətta ən nüfuzlu Avropa qurumlarında rüşvətə, korrupsiyaya bulaşaraq, siyasi-ictimai statuslarına kölgə salan onlarla insanların necə rüsvay olduqlarının şahidlərinə çevrilib

Bütün bunların yerinə isə, ayrı-ayrı anti-Azərbaycan xarakterli təşkilatların, şəxslərin, məsələn, Kristofer

Ştgrasserin, ya da Georgi Gogianın, eləcə də, digər şəxslərin ağızları suluna-sulana bağırıldıqları "bəyanatlarını" ictimailəşdirir. Üstəlik, buna görə korupsiyalaşmış Avropa təşkilatlarından nə qədər qeyri-qanuni pulların alındığı barədə də heç bir məlumatlar eks edilmir! Axi bu günə qədər dünya ictimaiyyəti, hətta ən nüfuzlu Avropa qurumlarında rüşvətə, korupsiyaya bulaşaraq, siyasi-ictimai statuslarına kölgə salan onlarla insanların necə rüsvay olduqlarının şahidlərinə çevrilib. Hətta onların içinde Azərbaycana ermənidən də bətər düşmən münasibətləri bəsləyen şəxslər də olub. Görəsən, nəyə görə bu barədə, bir kəlmə də olsa, heç nə deyilmir, ancaq əksinə, sözə qondarma "siyasi məhbus" siyahısının artması "ehtimal" barədə nağıllar danışılır?

Söz yox ki, bütün bunlar növbəti qərəz kampaniyasıdır, ancaq bu cür kampaniyalar heç vaxt ayaq açıb-yeriməyib. Çünkü kökündə böhtan və yalan dayanıb.

**Rövşən NURƏDDİNOĞLU
P.S. İndi də İlqar Məmmədovun azadlığa buraxılmasını bayraq edib, iddia irəli sürürlər ki, o, "siyasi məhbus" olub və s. Halbuki birçə dəfə də i.Məmmədovun üzərində olduğu ittihad maddələrini oxumayıblar. Görəsən, Avropada oturub Azərbaycana diş qıcırdanların ölkələrində ictimai asayışı pozanları, kütləvi qiyama çağırışlar edənləri öpüb-gözlərinin üzərinəmi qoyurlar? Eləcə də, belələrinin həbslerinəmi qarşı çıxırlar?**

Emin Hüseynovun yenə də erməni xəyanətkarlığı üzə çıxdı

Leyla Yunus, Xədicə İsmayılov kimi satqınları müdafiə edəndən başqa heç nə gözləmək olmaz



gi pular hesabına həyatını zənginləşdirəcəyini düşünür. Ancaq elə düşüne-düşünə qalar. Çünkü...

Dünya gördü və şahidi oldu ki, belə tullantıların boşboğazlığı heç də reallığı eks etdirmir

Faktlara diqqət yetirmək kifayətdir. Belə ki, bu amil özünü Azərbaycanda uğurla keçirilən Avropa Oyunları ərefəsində də göstərdi. Bir daha sübut olundu ki, E.Hüseynovun məqsədi heç də "siyasi məhbus", ya da bu kimi digər məsələləri Qərbe çatdırmaqdan ibarət deyil, onun əsas məqsədi həmin vətələrdən istifadə edib, dəha çox pul-para qazanmaqdır. Ancaq fakt budur ki, o və L.Yunus, X.İsmayılov kimi Vətən xainləri öz istəklərinə çatmağa nail olmadılar. Dünya gördü və şahidi oldu ki, belə tullantıların boşboğazlığı heç də reallığı eks etdirmir. E.Hüseynov kimi xəyanətkarın qorxaqlığı və quruxbulanlığı gec-tez özünü gösterdi. O, qorxaraq, İsvəçrə səfirliliyinə qaçıdı. Bu, da azmiş kimi, qondarma hüquq müdafiəçisi öz erizəsi ilə Azərbaycan vətəndaşlığından imtina edərək, İsvəçrə dövlətinə siyind. Orada Azərbaycan əleyhinə tənqidli fikirlər səsləndirməsi isə E.Hüseynovun mövcudluq formasından kifayət qədər xəbər verdi.

Emin Hüseynov şərəfsizlik simvoludur

O, da sərr deyil ki, belə adamların əli hər şeydən üzüldüyü üçün daim öz dövlətlərinin hədəf seçirlər ki, Qərbdəki ermənipərəst ağalarına xoş gəlsinlər. Bir faktı da, nəzərinizə çatdırıraq ki, E.Hüseynov rəhbəri olduğu "RATI"-nın maliyyələşməsində ermənitən Polşadakı səfiri Edqar Vardanyanın böyük rolü var. Belə ki, bir neçə il bundan önce, "RATI"-ya müxtəlif mənbələrdən ayrıldı.



Cəmil Həsənli
gah nala, gah
da mixa vurur

Rəfiqə

Bu gün müxalifet düşərgəsi deyilən bataqlıqda olan "liderlər" özlərini "güclü siyasetçi" adlandırırlar. Və görəsən həmin "güclü siyasetçilər" ötən illərdə söylədiklərini xatırlayarkən, hansı səhvələr yol verdiklərini etiraz edərkən, bir xəcalət çəkirlərmi? Mən də söz danışdım. Səhvi anlamaq, onu etiraf etmək hər adəmin işi deyil və müxalifet düşərgəsi deyilən bataqlıqda olanlar - əlilər, isalar, leyklər, cəmilər... bu düşüncədən və reallıqdan çox-çox uzaqdırlar. O cümlədən, Cəmil Həsənli kimilər. "Milli Şura"nın rəhbəri, daha doğrusu, "hə" də, yəni Cəmil Həsənli həmin C.Həsənlidir ki, min oyulardan çıxır. Eks-spiker Rəsul Quliyevin sözüne qüvvət: "Ağsaqqal olmaq, saçın ağıllığına dəlalət etmir. Cəmil Həsənli kimini seviyyəsindən, şizofrenikdən nə ağsaqqal?"

Bunu biz demədik. Bir də, düz sözə nə deyəsən. Bələ deyilsə, ağsaqqal, ahil çağında düşərgə liderlərinin künə gedib palaz-palaz radikal açıqlamalar verməzdii ki? Bir də, C.Həsənli anlamalıdır ki, öz çirkin və yersiz, uğursuz əməlləri ilə daha da hörmətdən düşərek, əslində, ziyalı adına yaraşmayan fikirlər səsləndirmək, populist çıxışlar etmək kimi özünü "lider" hesab etmək, heç də siyasetdən xəbərdar olmaq demək deyil. Elə buna görə də, C.Həsənli müxalifet üçün uğursuz bir seçim olduğu üçün həmişə ortaya atılır. Bu gün C.Həsənlinin ətrafi da ona məzəmmət edib deməsi ki, "ay Cəmil, axı bu, sənə lazımiydim ki, getdin düşdün. Ə.Kərimli kimi bir dələdəzün toruna? Axı sən yaşlı adamsan, özünü professor sayırsan. Amma indi səni professor sayanlar da yoxa çıxıb". Bax, bunu düz demirsiz, ay Cəmilin ətrafi. Çünkü dələdəz və satqının yanında da elə dələdəz, satqın olar. Ə.Kərimli ile C.Həsənli bir bezin qırğısı deyilmi?

Bu yerde 2013-cü il seçkiləri ərefəsində bir seçicinin dediyi sözər yadına düşür. Sitat: "Özünü professor kimi təqdim edən Cəmil Həsənlinin çıxışlarına baxan və özüne hörmət edən seçici heç vaxt ona səs verməz. Çünkü əger C.Həsənlinin arxasında duran bu komandanın toplaşlığı "Milli Şura" varsa, deməli bu qurum özü səviyyəsizlər bataqlığıdır".

Bax, ağızına, avazına qüvvət. Düz sözə nə deyəsən ki? Elə buna görə də, özünü "siyasetçi" sayan C.Həsənli Ə.Kərimlinin lazımsız oyuncu kimi, artıq zibil qutusuna atılır. Elə buna görə də, bu düşərgənin saxta liderlərindən olan C.Həsənli kimilərin nala-mixa döyecləyərək, özünü "siyasetçi" adlandırmaları da, dəyirman daşının çapqılıtsından savayı heç nəyi ilə fərqlənmir.

mış 1 milyon 500 dollar "qrant" verilib. Elə bunun nəticəsidir ki, E.Hüseynov aldığı çirkili pulların müqabilində Azərbaycan dövləti haqqında qarayaxma kampanyasını hələ də aparır. Bu, azmiş kimi, erməni işğalına haqq qazandırır və guya Qarabağın ermənilərin dədə-baba torpağı olması haqqında sərsem fikirlər ortaya qoyur. İsvəçrədə oturub çörəyini yeyib-suyunu içdiyi Azərbaycanı qrantlara satan vətən xaini E.Hüseynovun ne milli, ne de mənəvi hissi yoxdur. Onun "şərəfi" şərəfsizlik faktoru üzərində qurulduğuna görə, hətta imkanı olsa, öz doğmalarını belə bir qara qəpiyə satmış olar. Və təbii ki, onun qorxaraq qazib-sığındığı İsvəçrədə əsl simasını, yeni simasızlığını növbəti dəfə nümayiş etdirərək, Azərbaycan hakimiyətindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəsidi də deyilənləri kifayət qədər təsdiq edir. Onun acgözlüyü ilə tamahkarlığı, xəyanəti ilə leyaqətsizliyi, necə deyərlər, bir-birini tamamlayır. Əslində, sapi özümüzəndən, milli satqın E.Hüseynov kimi satqınların Azərbaycanda yaşamaması daha yaxşıdır. Ən azından, ölkəmizin həvaləsi dəyişilir...

Rəfiqə HÜSEYNOVA

SİYASİ RAKURS

Düşərgədə İlqar Məmmədov xofu böyüür*Yaxud "REAL" sədrinin çıxdaş olunması planları varmı?*

Həzirdə müxalif düşərgədən
ən çox danışılan mövzuların
biri "REAL" partiyasının sədri
bağlıdır. Bu gün özlərini müxalifətin
"anası" hesab edən siyasi
təşkilat rəhbərlərini düşündürən
əsas sual budur ki, İ.Məmmədov
sədri olduğu partiyasını bu
və ya digər şəkildə düşərgənin
aparıcı təşkilatına çevirə biləcəkmi? Və ya
onun bu planlarına nail olmaması üçün nə
etməli?



**Hətta bu təşkilatlar yaranarkən,
iddialar irəli sürürlüb ki,
onlar müxalifətə yeni
siyasi nəfəs gətirəcək, köhnə
düşüncəli partiyaları sıradan
çıxarmağa nail olacaqlar...**

Daha bir realliq budur ki, dağıdıcı müxalif düşərgədə uzun illər davam edən hərc-mərcliklər, intriqalar və qarşıdurmalar zaman-zaman bir sıra yeni müxalif-yönlü siyasi təşkilatların yaranmasına səbəb olub. Xüsusilə, parlament və prezident seçkileri ərefəsi və sonrası ictimaiyyət bu cür halların şahidlərinə çevrilib. Hətta bu təşkilatlar yaranarkən, iddialar irəli sürürlüb ki, onlar müxalifətə yeni siyasi nəfəs gətirəcək, köhnə düşüncəli partiyaları sıradan çıxarmağa nail olacaqlar. Lakin fakt budur ki, belə iddiaların heç biri gerçəkləşməyib. Misal üçün, AXCP-dən, Müsavatdan ayrılan və siyasi partiyalar, hərəkatlara çevrilən bir sıra qurumlar sonradan passivləşərək, bir kənara çəkildilər. Buna misal olaraq, "AzDP", "ACP", "GAP", "Ağ Partiya", "ADR" hərəkatı və s. təşkilatları göstərə bilərik.

**Nəinki Əli Kərimli, eləcə də, Müsavat
başqanı Arif Hacılı və başqaları da
eyni halı yaşamaqdadırlar**

Ancaq "REAL" sədri İ.Məmmədovun ortaşa çıx-

ması bu məsələdə az-çox fərqlidir. Daha dəqiq desək, onun ətrafında da haçox söz-söhbətlər mövcud idi ki, məhz bu amil onun həbsdə olmasına rəğmən, düşərgə "liderləri" arasında mövqeyini möhkəmləndirib. Bu səbəbdən, İ.Məmmədov faktorlu digər müxalifət partiya rəhbərlərini xofləndirir və onlar daha ehtiyatlı davranışla mağaya başlayıblar. Elə də uzaqə getməyərək, sonuncu prezident seçkilərində, hətta İ.Məmmədovun həbsdə olmasına baxmayaraq, AXCP sədri Əli Kərimlinin sosial şəbəkə vasitəsi ilə sorğu təşkil etdirməsini, sosial şəbəkədəki qrupların müdaxilələrinə rəğmən, həmin sorğuda opponentine uduzmasıdır. Ona görə də, nəinki Ə.Kərimli, eləcə də, Müsavat başqanı Arif Hacılı və başqaları da eyni halı yaşamaqdadırlar.

**"REAL" müxalifəti
dəyişdirəcəyini iddia edir?**

Bu arada, "REAL" partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli mətbuatla verdiyi açıqlaması ilə eyham vurub ki, onlara qarşı düşərgə daxilində olacaq hücumlar neticəsiz qalacaq. Bununla bağlı fikirlərini bildiren N.Cəfərli müxalifətin zəifləyini və uğursuzluğun da, bilavasitə ənənəvi "liderlərin" günahı olması ilə əlaqələndirib. Misal üçün, o, dolayı yolla bildirib ki, AXCP və Müsavat kimi partiyalar öz tərəfdarları ilə yanaşı, hər kəsi özünüküleşdirməyə çalışıblar. Halbuki bunu etmək mümkün deyil. "Biz iddia elemənidik və elemərik ki, ölkədə hamını bir araya gətirəcəyik, hamını qucaqlayacaqıq, hamını "REAL" partiyasının üzvü edəcəyik", deya bildiren N.Cəfərliyə görə, hamını partiya üzvü və tərəfdəsi etmək mümkün deyil. Diğer məqsədlər ətrafında da fikirlərinə açıqlayan Cəfərli esas planlarından birinin də müxalifətin dəyişdirilməsi olduğunu bildirib. Söz yox ki, bu cür fikirlər düşərgədəki digər siyasi təşkilat rəhbərlərinin qızılmasına səbəb olub. Hər halda, növbəti siyasi mövsumdə ictimai rəy daha barışmaz və bir-birini həzm etməyən düşərgə "liderlərinin" savaşlarını izləmeli olacaq.

Rövşən RƏSULOV

**Keçmiş müsavatçılar
Arif Hacılıni diktator
adlandırdılar**

Müsavat partiyası-nın ilin sonunda ilə bağlı məlumat yayılmasından sonra, partiyadaxili çəkişmələr daha keşkin hal alaraq, qurumun fəaliyyətini iflic vəziyyətə getirib. Xüsusilə, başqan Arif Hacılı və tərəfdarları narazılara qarşı yenidən repressiyaları davam etdirməkla, partiyada əks-cəbhə, faktiki olaraq, susdurulur.

**Qabil Rzayev: "Arif Hacılı "az olsun,
bizim olsun" prinsipi ilə partiyanı
uçuruma aparır"**

Keçmiş müsavatçı Qabil Rzayev bildirib ki, bu gün Müsavat partiyasında elə bir atmosfer yaranıb ki, Arif Hacılı ona itaat etməyənlərə düşmən gözü ilə baxır, partiyadan uzaqlaşdırır: "Əsl diktator elə Arif Hacılı və İsa Qəmbərdir. İ.Qəmbər yandaşlarıyla birlikdə milli ideologiyamızı axıra qəder xərcleyib, partiyadakıların beynlərində ve ruhlarında mənəvi dəyərləri tamamilə yox edib. Müsavatın son qurultayında İ.Qəmbər dəstəyi ilə Müsavatdaxili demokratiyaya göz göresi təcavüz edildi. Partiyada coxluq susduruldu. Onsuz da mən Müsavatdaxili demokratianın bu qədər ayaqlar altına atılmağında İ.Qəmbər və A.Hacılının çox güzilə planlarının olduğundan şübhənirdim. Qubad İbadoglu başda olmaqla, açıq-aşkar durumu dərək edən səmimi müsavatçılara qarşı siyasi soyqırımı baş verdi".

Müsavatda növbəti linç kampaniyası

Q.Rzayev, həmçinin, bildirir ki, İ.Qəmbər-A.Hacılı cütlüyü haqqını tələb edən hər kəsə qarşı amansızcasına davranır. Xüsusilə də, partiyanın qurultayı ərefəsində, hətta A.Hacılı tabe olmayanları əlaqəsizcasına tehdir de etdirir. Bunun üçün Müsavatda xüsusi qruplar da mövcuddur ki, sosial şəbəkələrde etiraz səslerini ucaldanlara qarşı söyüslər yağıdırırlar. Mətbuatdan ictimaiyyətin xəbərdar olduğu kimi açıq, ya da güzli şəkilde sosial şəbəkələrde rəhbərləri və ilham mənbələri olduğunu şəxsler tərəfindən böhtanla, təhqirlərlə və hikmə ilə silahlandırılmış bu şəxsler özlərindən fərqli olan hər kəsə qarşı linç kampaniyası aparırlar.

Ümumiyyətlə, müsavatdaxili qarşıdurmalar partiyadaxili çatların əmələ gəlməsi prosesinə təkan verməklə yanaşı, qurumun fəaliyyətini də iflic edir. Əger belə davam edərsə, partiyanın qarşidakı qurultayına kimi Müsavat rəhbərliyində İ.Qəmbər-A.Hacılı monopoliyası çərçivəsində, uzağı, beş-üç nəfərin qalacağını proqnozlaşdırmaq olar.

R.HÜSEYNÖVA

**"Bakcell"dən 16 bölgənin
sakinlərinə 5Gb PULSUZ 4G interneti**

Bu kampaniya Bakcell abunəçilərinə 4G şəbəkəsini sınaqdan keçirmək və yüksəksürtli internet təcrübəsindən yaranmaq imkanı verəcək. Azərbaycanın ilk Mobil Operatoru və Aparıcı Mobil Internet Provayderi Bakcell şirkəti ölkənin 16 bölgəsinin sakinlərinə 5 GigaBayt həcmində PULSUZ 4G interneti əldə etmək və telekommunikasiya bazarında ən müasir texnologiya və ən yüksək müraciəti təcrübəsindən yaranmaq fürsəti qazandırır.

İlin əvvəlindən görülmüş genişməqyaslı işlər və yatırılmış iri həcmli investisiyalar nəticəsində Bakcell özünün 4G şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bakcell şəbəkəsinin üstünlüyünü 4G xidməti ilə əhatə olunmuş bölgələrin əhalisine əyani şəkildə təqdim etmek məqsədilə 16 şəhər və rayonda - Oğuz, Ağstafa, Şəbəkə, Qazax, Siyəzən, Ucar, Zaqatala, Lənkəran, Salyan, Qax, Qəbələ, Yevlax, Cəlilabad, Şəki, Şirvan və Saatlıda yaşayan abunəçilərə 5 GB həcmində PULSUZ internetdən istifadə etmək imkanı verilib. 1 sentyabr-31 oktyabr tarixləri arasında keçiriləcək bu kampanyada iştirak etmək üçün abunəçilər sadəcə telefonda *304#YES kodunu yığmala və cihazın ayarlarında 4G/LTE şəbəkəsini seçməlidirlər.

Kampaniya zamanı təqdim olunan PULSUZ internet təqdimindən istifadə etmək fürsəti her abunəçiye yalnız bir dəfə verilir.

Kampaniyadan yararlana bilmək üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstekləməli və 4G SIM-kartla təmin olunmalıdır. Qeyd edək ki, yuxarıda qeyd olunan bölgələrde yaşayan Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya "Bakcell"in diler dükənini yaxınlaşdırıb öz köhnə SIM kartını yeni 4G SIM-kartı ilə PULSUZ dəyişəbilərlər.

Həmin bölgələrdə yerləşən diler dükənlarının ünvanları aşağıdakı linkdədir: https://www.bakcell.com.az/free_5_gb_internet_on_4g_network

5GB həcmində PULSUZ internet yalnız "Bakcell"in 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmçinin, hədiyyə 5GB paketi yalnız yuxarıda qeyd olunan rayon və şəhərlərin ərazisində istifadə oluna bilər. Pulsuz trafik başa çatandan sonra abunəçilər Bakcell şirkətinin qiyməti 5 AZN-dən başlayan sərfəli internet paketlerindən birini əldə edib ultra-yüksək sürət və ən yüksəkfiyyətli müştəri təcrübəsindən yararlan-



mağaya davam edə bilərlər. Təqdim olunan internet paketləri barədə etraflı məlumat www.bakcell.com səhifəsindən və Bakcell şirkətinin Facebook və Instagram sosial şəbəkələrindən əldə oluna bilər.

4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiya deməkdir. Bakcell şirkətinin qurdu-

ğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smartfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. 2015-ci ildə Bakcell şirkəti özünün 4G şəbəkəsində ən son texnoloji yenilik olan LTE "Advanced Carrier Aggregation" (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasının tətbiqi sayəsində sahniyədə 225 Meqabit qədər olan sürətin dəsteklənməsini təmin edib.

Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron əraziyi daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə əraziyinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (benchmarking) sahəsində beynəlxalq lider və ən etibarlı müsteqəl təşkilat olan "P3 Communications" şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görürlər ("Best in Test").

Cəfər Cabbarlının əsərlərində qadın hüquqları

Qadın hüquqlarının müdafiəsi Cəfər Cabbarlı yaradıcılığının, demek olar ki, ana xəttini təşkil edir. Onun ilk əsərlərindəki müsbət qəhrəmanların çoxu həyatın ağır imtahanı qarşısında məhv olur və çıxış yolunu intiharda tapır. "Mənsur və Sitarə", "Solğun çıçəklər" hekayələri buna misalıdır. Şübhəsiz ki, bütün burlar ədibin yaşadığı dövrün acı realilləri iddi.

C.Cabbarlı dövrünün realılıqlarına təəssüf etməklə bərabər, həmin dövrdə cəhalətə və zülümə qalib gəlməyə başlayan fədakar qadın obrazları da yaratmağa başlayır. "Sevil", "Almaz" pyeslərindeki surətlər və başqaları.

Cabbarlının "Qızlardan kışılara protesto" əsərində qızların, qadınların cəhaletə və mövhümata qarşı çıxış etmələri açıq-aşkar özünü bürüze verir. Onlar öz dövrünün amansız, qanunları, adət və ənənələri ile razılaşmayaq, öz etirazlarını ifadə edirdilər.

Daha bir əsərində Cabbarlı qeyd edirdi ki, qadın kışığı qul deyil, onun da öz haqları var, əger biz onların haqlarını təpədəsəq, o zaman onlar bizim üzümüzə durur. Bundan başqa, öz yaradıcılığında keçmiş adət-ənənələre uyğun olaraq, kiçik yaşı qızların qoca kışılara eər verilməsini keskin pisləyirdi. Şairin "Qızımı" əsərində qadınların elmə, biliyə və maariflənməye olan maraqlı kışılara tərefindən pislənirdi. Belə ki, bu şeirdə ata öz qızına elmın ona getirəcəyi zərərdən bəhs edir, məktəbe getmək əvəzinə, evdə oturub atasının çul-cuxasını pineməyi məsləhət görür. Bu əsərdə o, göstərir ki, kışılara qızlarını oxumış bir cavana verməkdənəs, onu pullu bir yaşılı adama əra verməyi üstün tuturlar.

O, çox haqları olaraq aile və cəmiyyətin bağılılığını əlaqələndirək ailədə bərabər hüquqlu olan cinslərin cəmiyyətə daha çox fayda verə biləcəyi prinsipindən çıxış edirdi.

C.Cabbarlının yaradıcılığında qadın obrazları elmə, biliyə, tərəqqiye can ataraq, cəmiyyətin menfiliklərini aradan qaldırmadı məşğuldur. Bəzən bu obrazlar özlerine ailədə və cəmiyyətə hemfikir təpə bilmedikdə belə, ruhdan düşmürələr və çıxış yolu təpə bilirlər. Cabbarlı əsərlərində qadına olan münasibətde surətlərin tipik və xarakterik xüsusiyyətlərini dövrünün problemləri ilə kompozisiyada qurmuşdur: fədakar qadınlar dövrünün eybəcərlikləri ilə çarpışır, testim olmurlar, acızlər isə mehv olurlar. O, acızählər dövrünün adət-ənənələrində görə də, yaradıldığı "aciz müsbət qadının" da problemlərini onun özündə daha çox axtarırdı. Bu, maarifsiyiz və elmsizlik problemi idi. Ele buna görə də, C.Cabbarlının əsərlərində qadınlar çalışır. Mühitin qadınlarını daha çox maarifləndirməyə can atırlar. Ədib göstərir ki, qadınları maarifləndirməyə başlamalı dövrünün kişi eybəcərliklərinə daha asan qalib gelmek olar.

İndi - XXI əsrdə belə onun əsərləri aktual və həyatdır.

Fəlsəfe üzrə fəlsəfe doktoru Müşfiq Şükürov yazır: "Cəfər, şübhəsiz, dahi idi. Azərbaycandan konarda bu gün təninizdə, istedadının güclü və miqyası baxımdan Şekspir və İbsenlər yanaşı dura biləcək dramaturqdır. Hüseyn Cavid və Cəfər Cabbarlı, eyni zamanda, yaşayan iki ecaib dramaturq! Özlərindən əvvəl və sonra Azərbaycan teatr üçün yaran hər kimsənin dilektliyini qabardan iki düha. Bu səviyyədə dramaturq bizdə nə əvvəller olmuşdu, təessüf ki, nə də sonra oldu.

Bir geniş yayılmış barışdırıcı, "ob-

yekti", "yetkin", fəlsəfi mövqeyə görə sənətkarları müqayisə etmək olmaz deyir. Bu, balacalarla sərf edən fəlsəfədir! Azərbaycan universitetlərində oxuyan hər bir telebə özünü Sorbondəki, Kembricdəki daha uğurlu həmyəşidi ilə müqayisə etməlidir! Əlinə qələm alan yazıçı özünü Tolstoyla, fizik Eyniştayne, filosof Haydegerle (məsəlcün) müqayisə etməlidir. Böyüküün başqa texnologiyası yoxdur. Sezar Sezar olmayacaqdı, əger Makedoniyalı Aleksandr nümunəsi onu narahat etməseydi. Müqayisəsiz ne elm var, ne de özümüzər. Cəfər yaradıcılığı müqayisədə uduzan yaradıcılıqlardan deyil. Dahiyane yaradıcılıqdır.

O, çar Rusiyasının keçmiş əyaləti olan, dünən hələ də xəritədə güclə tapıldığı bir diyarda yaşasa da, dünən sayəcəmə istedadlarından idi. XX əsr Azərbaycan mentalığının formallaşmasına onun töhfəsi böyükdür. Sabirlər, Celil Məmmədquluzadələr yalnız tənqidçidirlər, Cəfər yaradıcı idi. O, Azərbaycan mentalığını yeni mənalar və rənglərlə zənginləşdirmək məşğul idi.

Bu mənaların və rənglərin bəzilərinə vəraq.

Cəfərin istedadlı qəlbi var idi. Bu qəlb orijinal yaradıcılıq vasitəsilə duyduları, dərk etdikleri ilə paylaşımayı sevirdi. Cəfər gənc fədiyyətin parlaq fəlsəfi təsvirini verdi. Əslində, bütün əsərləri onun dünyagörüşündə danişirdi. Balacalar kimi yazdırıldıqda gözənlər, yazdırıldıqda aşkarlanırdı, bütün böyükler kimi. Ekzistensiyasını dünya üçün aşkarlamış böyük cəsəret və dərinlikdəki həqiqətə inam tələb edir. Cəfərde bunların ikisi de vardi.

Ruhani baxımdan, Cəfər rus bəstəkarı P.Çaykovskini xatırladır. Cəfərin faciə tematikası eynən Çaykovski müsiqisindəki və əsülla aşkarlanır: qeyridə səmimiyyətin və saflığın dili ilə. Bu, unikal və nadir texnikadır.

Marksist inqilabını tətilə çıxmış, silahlılaşmış fəhlələr gerçəkləşdirildi. Cəfər kimi narahat və istedadlı qəllələrin dünyəvi ekzistensial ədalətsizliyin, imkansızlığın dəf olunmasına olan hərərətli inamları gerçəkləşirdi. Cəfər yaradıcılığı ilə marksizmin primitiv ruhu arasında duylanan dissonans bize bunu bildirir. Cəfər öz əcili ilə ölməsə idi, onu marksistlər öldürəcəkdir. Çünkü onun mücadiləsi ruhani mücadilə idi. Marksizm üçün isə ruhani fəza yox idi. O, yalnız "bio-sosial" fəza tanıydı.

Müəllifin fikrincə, qadın obrazları Cəfərin yaradıcılığında esas yer tuturdu. Gerçək həyatın ədalətsizliyi və faciəviliyi qadın obrazları üzərində açıldı. Cəmiyyətin qadına qarşı amansızlığını Cəfər kimi hiss edən ikinci yazılı tapmaq çox çətindir. Bu səbəbdən də, Cəfər varlığa qarşı bütün ittihadlarının ənənəvi mədəniyyətdə künce sıxışdırılmış qadınların adından yağıdırırdı.

Cəfər hesab edirdi ki, cəmiyyət həyatının və mədəniyyətin şərini görmək üçün özünü qadının yerinə qoymaq kiçiyətdir.

Bu səbəbdən, demek olar ki, Cəfərin bütün əsərləri qadının gözü ilə görünən həyat dastanlarıdır. Bu, Cəfər humanizminin spesifikasını təşkil edir. Əger Şekspir həyatın faciəviliyini kişi qəhrəmanlarının gözü ilə görürdüsə (qadın obrazları onda nisbətən sənük almır). Cəfər bu meqsədlə qadın tələyindən istifadə edirdi. Bu xüsusiyyət onun yaradıcılığının ilk məhsullarından özünü göstərməyə başladı. "Solğun çıçəklər" Cəfərin faciə ideyasını böyük bir qüdərlə duydugu və bu duyğularını parlaq boyalarla ifadə edə bildiyini atalıq qoymuşdu.

Sosializm realizmi konsepsiyasından Cəfər yaradıcılığına yanaşan çox-

sayılı tədqiqatçılar ədibin qəhrəmanlarının faciəsinə besit, "şagird" izahatları verməkdən usanırdılar. Faciə zəmanəninin imkansızlığı, içtimai ədalətsizlik və ziddiyətlərə izah olundur. Bəli, insan konkret məzmuna malik şəraitdə yaşayır və onun faciə həqiqəti, həmin məzmunun dili ilə təsvir olunur. Lakin faciənin üşəni daha dərindir. O, insan qəlbinin içtimai ziddiyətlərə deyil, ekzistensial ziddiyətlərə reaksiyədir. "İctimai ziddiyəti" Klavdini öldürmək Hamlet aradan qaldıra bilerdi. Lakin Hamlet anlayıb ki, bu ziddiyət qılıncla həll olunmayıcaq. Ona görə də intiqam almağa tələsmir. Klavdi özbaşına deyil. "Allah özü buna necə yol verib?" Faciənin mistik dehşətinin sırrı bu məntiqdər. Xeyirin, Ədalətin, Həqiqətin özüne şübhə yaranıb və bu şübhə həyat eşqini zəherləməyə kifayət edir. "Ölüm, ya olum?" sualına faciəvi idarətin cavabı birmənalıdır. Bu hayat yaşamağa dəyməz və Oqtay tamaşa zamanı sevgilisini öz əlləri ilə qətlə yetirir ("Oqtay Eloğlu"). Faciə həqiqətinə qapılmaq üçün adı şurun düşündüyü kimi, xəstə təxəyyüüle malik olmaq kifayət deyil. Faciə həqiqətini dərk etmək üçün cavan, saf, zəkəli və cəsarətli ruh gerekdir. Cəfər bu keyfiyyətlərə malik idi.

M.Şükürova daha sonra yazır: "Özünü və dünyani dərk ruhun üşyənindən başlayır. Bu üşən bu, ya digər obyektlərde məhdudlaşmayıb, total xarakter daşımışdır. Müdrikliyin gencliyidir faciə meqamı. Faciəde dərk olunan hikmet dərin hikmetdir. Bu sabəbdən də, sosialist cəmiyyətinin quruluğu ilə yaranacaq gerçəklilikə bağlı Cəfərin optimizmi səthi təsir bağışlayır. Sevilin dikdən lək çəkmələrdə "Sosializm, fabrik!" deyib çığırması ("Sevil") müəyyən absurd hissi yaradır. Çünkü bu cür həlla Cəfərin daxili məni özə bele inanmır. Ziddiyət köklü, ekzistensial olduğunu halda, həll bele səthi və asan ola bilmez, deyir sanki yazıcının qəlbini.

Bəli, teatr dramaturgiyası spesifik texnoloji qüsurlara malikdir. Ssenarilər çox vaxt məşqlərərərə fasılələrdə, "diz üstə" yazılır, tamaşaşa gelecek adamların gözələməleri nəzəre alınır. L.N.Tolstoy bir tədqiqatında Şekspir yaradıcılığını qeyri-professionalizmədə ittiham etmişdi. Şübhəsiz ki, Cəfərin pyesləri de obrazların təqdimi, tamlığı baxımdan bir sira qüsurlardan xalı deyil. Məgər A.P.Çexovun məşhur "Çayka"si professionalizm baxımdan tam kamil əsərdirmi? Yox. Bəs, onda niye, dünya teatrlarının sehnəsindən düşmür? Bunun sırrı Çexovun genç idrak faciəsinə duya bilməsindən və bu faciəni tamaşaçıya bildirə bilmesindəndir. Cəfərdən sonra Azərbaycan dramaturgiyasına çox adlar, çox simalar geldi. Lakin genç idrak faciəsi mövzusu Cəfərlərə de qapandı.

Cəfərin bütün əsərləri fərdi sədət axarlarına həsr olunub. Onun əsərlərinədə içtimai kolliyalar, inqilabi deyişikliklər fərdi narahaçılığın fonu rolunda çıxış edir. Əger sosrealizm jəhrində işleyən yazılırlar, adətən, insanı içtimai dinamikada eridirlər, Cəfər yaradıcılığında insan taleyi, onun şəxsi ruhani realizasiyası problemi ön plandadır.

İstisnasız olaraq onun bütün əsərlərində qadın baş kişi qəhrəmanları üçün ideal rolu oynayır. Qadın və qadınlıq Cəfərdə mistik və cəlbəcili bir gözəllik kimi təqdim olunur. Bəhrəm Sarasız necə xoşbəxt olacağını təsəvvür etmir ("Solğun çıçəklər"), Aydın reallıqda Gültəkindən uzaqlaşsa da, xəyalindəki Gültəkini arzulamaqda davam edir ("Aydın"), Balaş Seville Dilber arasında qadınlıq ideali axtarışlarında azır ("Sevil"), hətta əqideyi Elxan obrayı beş Solmaza olan uca məhəbbəti vaistəsilə açılır ("Od gəlini"). Qadın he-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

yatın mənəsi, işi yərəşəyi qarşısında heyрəti
səcdəsi Qoyyanı və Renuarı xatırladır.
"Od gəlini"ndə Elxanın dili ilə yazıçı deyir:
"Onsur mənim üçün varlıq bir heç, yaşıyış
mənasızdır. Her baxışından yeni bir dünya gülümşəyən bu bayığın
fusunkar gözəlli, hər gülüşündə bir həyat
çırpinan bu incə, titrək dodaqlar, hər görünüşündə yeni bir əməl, yeni dilək
parlayan bu ilahi həyyeti sevmək məməkünmü?" və yaxud Oqtayın
(“Oqtay Eloğlu”) bu hərərəti etirafı: "Fi-
rəngiz! Söylə, yavrum, indi artıq
mənim bütün gələcəyim, varlığım oxluğum
sənə, sənən bir sözüne bağlıdır. Indi sən mənim taleyimin hakimən".
Gənc Cəfər əsərlərində döne-dönbə
ilahi asılılığı aşkarlayır.

M.Şükürovun qeyd etdiyi kimi, Cəfərin qadın obrazı qarşısında heyrəti
səcdəsi Qoyyanı və Renuarı xatırladır. Yəşənə
patriarxal cəmiyyətdə gözəl qadın ka-
sib və arxsız sevgilisinə ancaq fəlakət
getirə bilər. Dövlət bəy kimi milyonerlə-
rin çirkin istəklərinin hədəfinə çevrilən
Gültəkinlər insani seçim haqqına malik
deyillər. Patriarxal cəmiyyətdə meşə
qanunları hökm sürür: gözəl qadınlar
güclü kışılər olmalıdır. Güc isə pulda-
rıdır. Qadının seksual hədəf olmamaq-
cün bir yolu qalır-çarşaba bürün-
mək. Aydının təbirincə desək, könüllü
olaraq "səyyar həbsxanaya" girmək!
Qadının insan hayatı yaşamağa haqqı
yoğmuş, əslində. Cəfər bu faciəvi heq-
qəti akkord kimi dəfələrlə səsləndirir.

Eyni səbəbdən, qadın yaradıcılıqla
da məşğul ola bilmez. Yaradıcılıq ruhun
yaşama üsuludur. Yaşamayan isə
ölür. Üçüncü yol yoxdur. Lakin ənənəvi
müsəlman cəmiyyətində qadın əşyadır.
Əşyən isə ruhu olmamalıdır. Özünü ziyan hesab eden Aslan ("Oqtay
Eloğlu") bacısı Firəngizin rus paltarları
geyməsinə, teatra gətməsinə göz yum-
sa da, onun Oqtayı sevə bilməsi, aktri-
sa olmaq istəyi ilə heç vaxt razılaşmaz.
Qadına əşyə aqibəti hazırlanmışdır. O,
öz həyatını yaşaya bilməz. Onu ölü-
rərlər.

Patriarxal cəmiyyət ruh qənimidir.
O, qadının tam ruhəni həyat yaşamaq
haqqını tanır. Oqtay son səhnədə Fi-
rəngizi tamaşanın gedisi ndə ölüür.
Firəngizin son sözləri "Səni bağışlay-
ram" olur. Onun əvvəlki həyatı onsur
da ölümün bir forması idi. Tamaşadan
sonra isə, onu gerçək öldürücəklər.
Oqtayın elində ölmək daha yaxşı alter-
natividir. Qadının belə cəmiyyətdə
ölümənən başqa, seçimi yoxdur. Çünkü
əşyənin həyatı ölümür.

Vahid Ömerov,
fəlsəfə üzrə fəlsəfe doktoru

Qardaşı qızı ilə yaxtada öpüşən Murad intihar etdi

Qardaşı qızı Burcu Başoğlu ile Bodrumdaki görüntüləri gündəmə bomba kimi düşən aparıcı-aktyor Murad Başoğlu'nun intiharı etdiyi iddia olunub. SIA-nın türk mətbuatına istinaden verdiyi xəbərə görə, qardaşı qızı ilə sevgili olan və yaxtada öpüşən yerde şəkilləri çəkilən Muradın xəstəxanaya yerləşdirildiyini deyilib. Deyişənlərə görə, hazırlı səhəhtində ciddi problem olmayan Başoğlu'nun psixoloji durumu pisdir. Onun xəstəxanada müalicəsi hələ davam edir. Səs-küye səbəb olan fotolarдан sonra aparıcı bir məsahibəsində "Heyat yoldaşımı aldatdım, peşmanam. Amma o qadın qardaşım qızı deyil. Həmin xəberlərdən sonra intihar etməyi düşündüm" demişdi. Qalmaqaldan sonra Murad 14 illik arvadı Hande Bermekdən boşanıb. Daha sonra evini satıb xaricə köçmək istəsə də mehkəmə buna icazə verməyib.



Alımlar: İdman ürək-damar xəstəliklərindən qorur



Bele hesab edilir ki, idmançılar ürək-damar xəstəliklərindən əziyyət çəkmirlər. Lakin Britaniya Kolumbiyası Universitetinin alımları bu fərziyyəni təkzib ediblər. Onlar bildiriblər ki, daimi fiziki aktivliyə baxmayaraq idmançılar da ürək-damar xəstəliklərinə qarşı həssasdırlar.

AZERTAC MedDaily saytına istinadla bildirir ki, əvvəller aparılan araşdırımlar orqanızın daimi fiziki ağırlığa məruz qalmışının vaxtından əvvəl ölümlə nəticələndiyini sübut edib.

Budefəki tədqiqatlarda 35 yaşından yuxarı 798 idmançı iştirak edib. Onlar həftədə üç dəfə intensiv olaraq orta və yüksək ağırlıqlı fiziki hərəkətlərə məşğul olublar. Bununla bərabər idmançılar öz sağlamlıqları, ırsı problemlər və məşğul olduqları idman növü haqqında müxtəlif məlumatlar veriblər. Mütəmadi olaraq idmançıların qan təzyiqləri ölçülüb və koronar angioqrafiya (ürək damarlarının müayinəsi) olunub. Nəticədə iştirakçılarından 94 nəfərində ürək-damar xəstəlikləri, 10-unda isə üreyin tac damalarında ağır funksiya pozuntuları aşkar olunub. Onu da qeyd edək ki, patologiyalar heç bir əlamətə özünü bürüze vermeyib. Araşdırımlar onu sübut edib ki, pis vərdişlərin və genetik xəstəliklərin olmamasına baxmayaraq, idman ürək-damar xəstəliklərindən qorunmanın teminatı deyil.

Kompüter monitoru görmə itiliyinin itirilməsinə səbəb olur

Kompüter monitoru arxasında saatlarla oturmaq müəyyən fəsalələrə səbəb olur. AZERTAC xəbər verir ki, ofis təməloqlar quru göz sindromu, qıcıqlanma hissi, eləcə də bir sıra digər göz xəstəliklərinin yaranmasını bununla əlaqələndirirlər. Alımlar müəyyən ediblər ki, göz üçün ekran şriftinin ən optimal ölçüsü 10-12 olmalıdır. İnsan gözü daha çox uzağa baxmağa, əşyaları işığın əks olunması şəraitində görməyə uyğunlaşır. Kompüter monitoru işığı əks etdirmədiyindən zamanla gözün görme itiliyinin itirilməsinə səbəb olur. Kompüter monitorlarının bütün növləri, hətta maye kristalli olanlar da gözlər üçün çox zərərlidir. Bu, əslində istifadəçinin kompüter monitoru arxasında gözlərin daha az qırılmasından qaynaqlanır. Görüntülərin detallarını yaxşı görmək üçün gözləri qırpmak vacibdir. Lakin gözlər nə qədər çox qıyalırsa, bir o qədər az qırılır. Göz maksimal gərginliyə çatdıqda isə qırpmalı tezliyi dörd dəfə azalır. Qırpmalı nəticəsində gözlər kifayət qədər nəmlənmir, nəticədə diskomfort, quruluq və qıcıqlanma hiss olunur. Ona görə də həkimlər kompüter arxasında işləyənlərə gözlərini tez-tez qırpmayı və sünü göz damcıları preparatlarından istifadə etməyi məsləhət görlərlər.

ELAN

Səmiyev Natiq Akif oğlunun adına verilmiş №-AB 034243 (BC) sürücülük vəsiqəsi və 90 MS 117 nömrəli avtomobilin texniki pasportu itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
Bəhruz Quliyev
Baş redaktorun müavinləri:
Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.
Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs"in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzətdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə

4 sentyabr



Joze Mourinyo: "Mənə heç vaxt Ronaldonu almaq təklif olunmayıb"

"Mančester Yunayted"ın baş məşqçisi Joze Mourinyo yaydən imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qol.az-in Britaniya mətbuatına istinaden yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis mövsümün əvvəlində həmyerlisinin transfer məsələsinin müzakirə olunmadığını söyləyib: "Mənə heç vaxt Ronaldonu almaq təklif olunmayıb. Ümumiyyətlə, bu məsələ müzakirə belə edilməyib". Mourinyo Çempionlar Liqasının qrup mərhələsindəki əsas rəqibləri olan "Juventus" haqda da danişib: "Juventus" Çempionlar Liqasında qalib olmaq üçün futbolcu alan klublardan biridir. Onlara İtalya çempionatında uğur qazanmaq üçün vəsat ayırmalı lazımdır. Çünkü artıq 6-7 il ardıcıl bu titula sahib çıxıblar. Onların məqsədi CL-də uğur qazanmaqdır. "Juventus" "Liverpul"la yanaşı, bu yay transferə çox pul xərcləyən top-komandadır. Ronaldo, Əmrə Can və Leonardo Bonucci kimi fantastik futbolcularla müqavilə bağladılar. Ancaq onları Çempionlar Liqasında bize qarşı 2 ağır oyun gözləyir". Qeyd edək ki, "Mančester Yunayted" Çempionlar Liqasının H qrupunda "Juventus"la yanaşı, "Valensiya" və "Yanq Boyz" klubları ilə mübarizə aparacaq.



Messi XXI əsrədə İspaniya çempionatında 150 uğurlu ötürmə etmiş ilk futbolçu oldu

"Barselona"nın argentinli forvardı Lionel Messi XXI əsrədə İspaniya çempionatında qolla nəticələnmiş ötürmələrinin sayını 150-yə çatdırıb. İlk futbolçu oldu. Bu barədə "gazeta.ru" "Opta Sports"a istinadla məlumat yayıb. AZERTAC xəbər verir ki, bazar günü milli birinciliyin üçüncü turunda "Barselona" 8:2 hesabı ilə "Hueska"ni darmadağın edib. Messi öz hesabına 2 qol və nəticəsi olan 2 ötürmə yazıb.

Ötüz bir yaşı argentinin hesabında cəmi 151 ötürmə var. O, fealiyyətdə olan futbolçular arasında Avropa birinciliklərinin ən yaxşı 5 assistenti reytingində birinci yerdədir. Messi ispan Sesk Fábregası ("Çelsi", 143), Almaniya komandasında çıxış edən Mesut Ozili ("Arsenal", 128), portuqal Kristianu Ronaldunu ("Juventus", 122) və braziliyalı Daniel Alvesi (PSJ, 110) geridə qoyur.



İslandiya-Estoniya oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcə

FIFA referisi Rehim Həsənov yeni təyinat alıb. AZERTAC AFFA-ya istinadla xəbər verir ki, azərbaycanlı referi sentyabrın 6-da futbol üzrə 21 yaşıdək Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupu çərçivəsində keçiriləcək İslandiya-Estoniya oyununun baş hakimi olacaq. Ona Yaşar Abbasov və Akif Əmirli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömer Paşayev yerine yetirəcək.



Qadın güləşçilərimiz Minskədə təlim-məşq toplantısına başlayacaq

Qadın güləşçilərdən ibarət Azərbaycan yığması sentyabrın 4-də Belarus paytaxtı Minskədə təlim-məşq toplantısına başlayacaq. 10 gün davam edəcək hazırlanıq prosesində baş məşqçi Aslan Ağayev və Rövşən Umutovun rəhbərliyi altında Türkən Nəsimova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelchenko (59 kq), Elmira Qəmberova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbire Əliyeva (76 kq) iştirak edəcəklər.

Toplanması başa çatıqdən sonra millimiz sentyabrın 14-16-da Minskədə 3 qat Olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Görüşlərin idarə edilməsində ölkəmizi i-S kateqoriyalı hakim İntiqam Aliyev təmsil edəcək.



"Liverpul"un futbolcusu qələbə matçından sonra məscidə gedib

Liverpul'un hücumçusu Sadio Mane futbol üzrə İngilterə çempionatında "Lester"lə matçdan sonra məscidə təmizlik işləri görməyə gedib. Bu barədə "gazeta.ru" "The Gulf Today" nəşrinə istinadla məlumat yayıb. "Liverpul" komandası "Lester"i 2:1 hesabı ilə məğlub edib. Müsəlman olan seneqallı futbolcu Liverpulda "Al-Rahma" məscidinə gedərək, dindashları ilə birlikdə təmizlik işləri aparıb. İyirmi altı yaşlı seneqallı forward İngiltərə çempionatının dörd matçında 4 qol vurub. Onun emək-haqqı ilə 5,3 milyon avrodur. Oyunçunun transfer qiyməti təxminən 70 milyon avrodur.